

2219_Az_Əyani_Yekun imtahan testinin sualları**Fənn : 2219 Maliyyə**

1 Maliyyə nədir?

- ☐ dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- ☐ dövlətin pul vəsaitləridir
- ☐ dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- ☐ pul fondlarının məcmusu

2 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ istehsal və qeyri istehsal fondlarının
- ☐ istehsal fondlarının
- ☒ Milli gəlirlərin
- ☐ əhalinin gəlirlərinin;
- ☐ kredit fondlarının

3 Maliyyənin funksiyalarını göstərin:

- ☐ stimullaşdırıcı və sabitləşdirici
- ☒ nəzarət və bölgü
- ☐ təkraristehsal və sosial
- ☐ tənzimləmə və beynəlxalq
- ☐ sosial və sabitləşdirici;

4 Maliyyə təkraristehsal prosesinin hansı fəzasındı baş verir?

- ☐ Mübadilə;bölgü
- ☒ bölgü
- ☐ İstehsal;bölgü
- ☐ Bölgü; istehlak
- ☐ İstehlak

5 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- ☐ maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- ☒ maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
- ☐ maliyyə pul fondlarının məcmusudur
- ☐ maliyyə dövlətin pul fondlarının məcmusudur
- ☐ maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur

6 Maliyyənin əsas prinsiplərini göstərin:

- ☐ maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat
- ☐ maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- ☒ vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;

- ☐ tamliq; aşkarlıq; vahidlik
- ☐ məqsədyönlü təyinat; tamliq; aşkarlıq

7 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- ☐ pul vəsaitlərinin hərəkətidir
- ☒ dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- ☐ dəyərin qarşılıqlı hərəkətidir
- ☐ dəyərin pulla ifadəsiniun hərəkətidir
- ☐ sadəcə dəyərin hərəkətidir

8 Düzgün ifadəni seçib göstərin

- ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir
- ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir
- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir

9 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- ☐ Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- ☒ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- ☐ Rəqabətin mövcudluğu.
- ☐ Monopoliyaların mövcudluğu
- ☐ Kapitalizm cəmiyyətinin yaranması;

10 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- ☐ Qiymətli kağızların;
- ☐ Pul vəsaitlərinin;
- ☒ Pul fondlarının
- ☐ Milli gəlirin;
- ☐ heç birinin

11 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- ☐ kommersiya təşkilatların pul fondları.
- ☒ Dövlət büdcəsi; Büdjedənkənar fondlar
- ☐ Qeyri kommersiya təşkilatların fondları : Büdjedənkənar fondlar
- ☐ Dövlət müəssələrinin fondları; Büdjedənkənar fondlar
- ☐ dövlət büdcəsi, dövlət müəssisələrinin büdjələri

12 Maliyyə sisteminin həlqələri hansılardır?

- ☐ Milli məjlis, maliyyə nazirliyi, milli bank
- ☒ müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- ☐ dövlət maliyyəsi; büdjedənkənar fondlar.
- ☐ prezident aparatı; Milli məjlis; hesablama palatası
- ☐ maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.

13 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- ☐ çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- ☒ çünki burada dəyər yaradılır;
- ☐ çünki burada məqsədli fondlar yaradılır;
- ☐ çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
- ☐ çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur

14 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- ☐ büdcədənənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- ☒ dövlət büdcəsi; büdcədənənar fondlar; dövlət krediti.
- ☐ dövlət büdcəsi; dövlət sığortası, büdcədənənar fondlar
- ☐ tədiyyə balans; dövlət maliyyəsi; yerli maliyyə;
- ☐ yerli büdcələr; dövlət büdcəsi; büdcədənənar fondlar

15 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- ☐ müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- ☐ meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- ☐ dövlət və qeyri dövlət pul fondları
- ☐ dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları

16 Dövlət maliyyə sisteminə aid deyildir

- ☐ Bələdiyyələrin maliyyəsi
- ☒ Kommersiya bankları
- ☐ Dövlət və yerli büdcələr
- ☐ Dövlət krediti
- ☐ Büdcədən kənar fondlar

17 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssələrin maliyyəsi və dövlət maliyyəsi;

- ☐ 1; 3
- ☒ 2; 4
- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4

18 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- ☐ büdcədənənar fondlar;
- ☐ sığorta fondu
- ☒ müəssisə maliyyəsi
- ☐ dövlət krediti
- ☐ dövlət büdcəsi

19 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- ☐ Maliyyə planlaşdırılması
- ☒ Maliyyə siyasəti
- ☐ Maliyyə strategiyası
- ☐ Maliyyə mexanizmi
- ☐ Maliyyə taktikası

20 Fiskal siyasətə aiddir:

- ☐ kredit siyasəti
- ☒ büdcə-vergi siyasəti
- ☐ borc siyasəti
- ☐ pul kredit siyasəti
- ☐ ammortizasiya siyasəti

21 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☒ Növbəti ilin büdcəsinə daxil edilir
- ☐ Variantlar düz deyil
- ☐ Milli Bazarın valyuta ehtiyatlarına daxil edilir
- ☐ Nazirlər Kabinetinə verilir

22 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İnflyasiya azalar
- ☒ Dövlət borcu artar
- ☐ İdxalat azalar
- ☐ İxracat azalar
- ☐ Faiz dərəcələri artar

23 Dövlət maliyyə siyasətinin əsas strategiyalarına aiddir:

- ☐ Dövlətin xarici maliyyəinstiturları ilə əlaqələndirilməsi
- ☒ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- ☐ Vergi sistemində islahatların aparılması
- ☐ Bank likvidliyinin azaldılması
- ☐ Dövlət borcunun artırılması

24 Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?

- ☐ Pul siyasəti və vergi siyasətinin məcmusu
- ☒ Büdcə və vergi siyasətinin məcmusu
- ☐ Büdcə siyasətinin investisiya siyasətinin məcmusu
- ☐ Vergi siyasəti və investisiya siyasətinin məcmusu
- ☐ Pul siyasəti və kredit siyasətinin məcmusu

25 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- ☐ Maliyyə vasitəli və stimulları
- ☒ Maliyyə strategiyası və taktikası
- ☐ Maliyyə göstəriciləri; norma və normativləri.

- ☐ Maliyyə qanunvericiliyi
- ☐ Maliyyə planlaşdırılması

26 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- ☐ İnvestisiya siyasəti
- ☐ büdcə siyasəti
- ☒ Pul Siyasəti
- ☐ Vergi siyasəti
- ☐ Fiskal siyasəti

27 Maliyyə siyasəti bölünür:

- ☐ vergi siyasəti; pul siyasəti
- ☒ maliyyə strategiyası; maliyyə taktikası
- ☐ müəssisələrin maliyyə strategiyası; büdcə siyasəti
- ☐ büdcə siyasəti; maliyyə strategiyası
- ☐ maliyyə taktikası; maliyyə üsulu

28 Maliyyə siyasətinə aid edilir:

- ☐ kredit siyasəti, iqtisadi siyasət
- ☒ büdcə vergi siyasəti
- ☐ qiymət siyasəti
- ☐ maliyyə taktikası, maliyyə strategiyası
- ☐ pul siyasəti, gömrük siyasəti

29 Maliyyənin planlaşdırma metodları hansılardır?

- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- ☐ iqtisadi tənzimləmə metodu
- ☐ müqaisəli təhlil metodu
- ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu

30 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- ☐ büdcə vəsaitlərinin məqsədyönlü xərjlənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək
- ☒ Büdcə planının hazırlanması; büdcə vəsaitlərinin təyinatı üzrə xərjlənməsinin təmin etmək
- ☐ Pul-kredit siyasətinə nəzarət.
- ☐ vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.
- ☐ vergilərin düzgün ödənilməsinin təmin etmək; fond bircasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Büdcə planının hazırlanması

31 Büdcə hüququ hansı normalarla tənzimlənir?

- ☐ variantların heç biri düz deyil
- ☒ Maddi və prosesual normalarla
- ☐ Konstitusiyaya ulə
- ☐ Beynəlxalq hüquq normaları ilə
- ☐ Maddi normalarla

32 Bütçə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- ☐ Vergi Naziri
- ☒ Maliyyə Naziri
- ☐ Milli Bankın Sədri
- ☐ Prezident
- ☐ Baş Nazir

33 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- ☐ Maliyyə Nazirliyi
- ☒ Milli Məclis
- ☐ Nazirlər Kabineti
- ☐ Milli Bank
- ☐ Prezident Aparatı

34 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ müəssisələrin maliyyə xidməti
- ☒ müəssisə maliyyəsi
- ☐ maliyyə orqanı
- ☐ vergi orqan
- ☐ sığorta orqanı;

35 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- ☐ Maliyyə informasiya, operativ idarəetmə;
- ☒ Maliyyə informasiyası, planlaşdırma
- ☐ Maliyyə informasiyası, tənzimləmə;
- ☐ Planlaşdırma, operativ idarəetmə;
- ☐ Planlaşdırma, nəzarət

36 Bütçə təşkilatlarının maliyyə planları necə adlanır?

- ☐ Xərc sifarişi
- ☒ Xərc smetası
- ☐ Gəlirlər və xərclər balansı;
- ☐ Biznes plan
- ☐ Kassa planı

37 Maliyyə nəzarətinin metodlarını göstərin

- ☐ sənəd uçotu
- ☒ yoxlama
- ☐ preventivlilik
- ☐ universallıq
- ☐ anketləşdirmə

38 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- ☐ parlamentdən

- ☒ dəqiq maliyyə məlumatlarından
- ☐ nəzarət orqanlarının fəaliyyətindən
- ☐ qanunverijilikdən
- ☐ maliyyə mexanizmdən;

39 İdarə daxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- ☐ müəssisələrin maliyyə şöbələri
- ☒ sahə nazirliklərinin təftiş aparatı
- ☐ auditor firması
- ☐ mühasibatlıq
- ☐ vergilər nazirliyi

40 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- ☐ qabaqcadan və cari
- ☐ qabaqcadan
- ☒ cari
- ☐ sonrakı
- ☐ qabaqcadan və sonrakı

41 Hesablama palatası kimə tabedir?

- ☐ Prezidentə
- ☒ Maliyyə Nazirliyinə
- ☐ İqtisadi inkişaf Nazirliyinə
- ☐ Milli Məclisə
- ☐ Nazirlər Kabinetinə

42 Maliyyə nəzarətinin növlərinin göstərin

- ☐ təftiş; auditor; təsərrüfat daxili
- ☒ idarə daxili; dövlət; auditor;
- ☐ təftiş; yoxlama; auditor; ictimai
- ☐ dövlət; auditor; yoxlama; təftiş
- ☐ ilkin, cari, sənədlərin oxunması

43 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- ☐ Bir
- ☒ İki
- ☐ Dörd
- ☐ Məhdudlaşdırılmır
- ☐ Üç

44 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- ☐ Auditor Palatası
- ☒ Hesablama Palatası
- ☐ Mərkəzi Palata
- ☐ Dövlət Palatası.

☐ Mühəsibat Palatası

45 Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari

☐ 4; 5

☒ 1; 2

☐ 2; 3

☐ 3; 4

☐ 3; 5

46 Maliyyə nəzarətinin metodları hansılardır?

☐ Təhlil, ilkin nəzarət, təftiş.

☒ Təftiş, təhlil, tematik yoxlama;

☐ İlkin nəzarət, cari nəzarət, təftiş;

☐ Təftiş, təhlil, sənədli nəzarət

☐ Tematik yoxlama, sənədli nəzarət, təhlil

47 Maliyyə nəzarətinin üsullarını göstərin:

☐ Təhlil, ilkin nəzarət

☐ Cari nəzarət, ilkin nəzarət

☒ İqtisadi təhlil, təftiş

☐ Təftiş ari nəzarət

☐ Təftiş, cari nəzarət.

48 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

☐ Müstəqil nəzarət.

☒ Cari nəzarət.

☐ Daxili nəzarət.

☐ Bələdiyyə nəzarəti.

☐ Dövlət nəzarəti.

49 Maliyyə nəzarətinin tərkibinə daxildir:

☐ Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.

☒ Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti.

☐ Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.

☐ Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.

☐ Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

50 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

☐ AR Vergilər Nazirliyi

☒ Azərbaycan Respublikası Auditorlar Palatası.

☐ Milli Məclisin Hesablama Palatası.

☐ AR Maliyyə Nazirliyi.

☐ Baş Dövlət Xəzinədarlığı.

51 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- ☐ Yoxlama materiallarının reallaşdırılması
- ☒ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
- ☐ Yoxlamanın aparılması.
- ☐ Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- ☐ Yoxlamaya (təftişə) hazırlıq.

52 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- ☐ Tematik yoxlama.
- ☒ Təftiş.
- ☐ Təhlil
- ☐ Çarpaz yoxlama.
- ☐ Sənədlərin oxunması

53 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- ☐ Kameral nəzarət. İlkin nəzarət.
- ☒ Səyyar nəzarət, kameral nəzarət.
- ☐ Kameral nəzarət, sənədli nəzarət.
- ☐ Səyyar nəzarət, sənədli nəzarət.
- ☐ Sənədli nəzarət, ilkin nəzarət.

54 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
- ☐ Vergilərin düzgün hesablanması, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- ☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- ☒ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- ☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

55 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- ☐ Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- ☒ Yalnız Milli Məclisə
- ☐ Yalnız AR Prezidentinə.
- ☐ AR Prezidentinə və Milli Məclisə
- ☐ AR Maliyyə Nazirliyinə

56 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- ☐ Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- ☒ Milli Məclis və Hesablama Palatası.
- ☐ Milli Məclis və Auditorlar Palatası.
- ☐ Hesablama Palatası və Auditorlar Palatası

57 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- ☐ Milli Məclis.
- ☐ Hesablama Palatası.
- ☐ Vergilər Nazirliyi

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Mazliyyə Nazirliyi.

58 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ xalis mənfəətin bölgüsündən
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ mənfəətin bölgüsündən;
- ☐ istehlak fondunun bölgüsündən
- ☐ yığım fondunun bölgüsündən;

59 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- ☐ əsas vəsaitlərin dəyərindən
- ☒ məhsulun maya dəyərindən
- ☐ maddi aktivlərdən
- ☐ rəqabətdən
- ☐ dövryyə aktivlərinin dəyərindən

60 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- ☐ yol fondu və istehlak fondu
- ☒ Yığım fondu; İstehlak fondu
- ☐ Büdcədən kənar fondlar; İstehlak fondu
- ☐ suda fondu; İstehlak fondu
- ☐ təqayüd fondu; əsas fondlar

61 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- ☐ özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
- ☒ kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
- ☐ dövlət krediti
- ☐ sığorta maliyyəsi; kreditləşdirmə
- ☐ sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə

62 Müəssisələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- ☐ maddi məhsuliyət; səmərəli idarəçilik
- ☒ özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;
- ☐ maddi maraq; səmərəli idarəçilik;
- ☐ özəl, dövlət, səhmdar, kooperativ
- ☐ maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə

63 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- ☐ Büdcə vəsaiti
- ☒ Uzunmüddətli kredit
- ☐ Sığorta ödənişləri.
- ☐ Amortizasiya ayırmaları
- ☐ Mənfəət

64 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc:

- ☐ Yığım fondu
- ☒ Material xərcləri.
- ☐ İstehlak fondu
- ☐ Vergilər
- ☐ Maliyyə ehtiyatı

65 Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- ☐ Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- ☒ Birbaşa investisiyalar
- ☐ Maliyyə investisiyaları
- ☐ Portfel investisiyalar
- ☐ dolaylı investisiyalar

66 Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- ☐ Ümumi mənfəət
- ☐ Balans mənfəəti
- ☒ Xalis mənfəət
- ☐ Qalıq mənfəəti
- ☐ Baza mənfəəti

67 Birbaşa investisiyaların maliyyələşmə mənbəi:

- ☐ Möhkəm passivlər
- ☒ Xalis mənfəət
- ☐ Qısa müddətli kredit
- ☐ Sair satışdan mənfəət
- ☐ İstehlak fondu

68 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- ☐ .2
- ☒ .15
- ☐ .3
- ☐ .1
- ☐ .35

69 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- ☐ Dövlət rüsumları
- ☒ Mənfəət vergisi
- ☐ ƏDV
- ☐ Aksizlər
- ☐ Gömrük vergiləri

70 Müəssisələnin ödədikləri birbaşa vergilər: 1. ƏDV; 2. Aksizlər 3. Mənfəət vergisi; 4. Gömrük vergiləri 5. torpaq vergisi;

- ☐ 4; 5
- ☒ 3; 5
- ☐ 3; 4
- ☐ 1; 3
- ☐ 1; 5

71 Əsas istehmal fondların rentabelliği

- ☐ Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.
- ☒ Mənfəətin əsas fondların orta dəyərinə nisbəti
- ☐ Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- ☐ Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
- ☐ Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti

72 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- ☐ büdcə maliyyələşdirməsi
- ☒ özünümaliyyələşdirmə
- ☐ kreditləşdirmə
- ☐ dövlət maliyyələşdirməsi
- ☐ sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

73 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- ☐ Büdcə sistemi
- ☐ Dövlət maliyyəsi
- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
- ☐ Sığortanın maliyyəsi
- ☐ İctimai təşkilatların maliyyəsi

74 Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- ☐ Kreditlər
- ☒ Xalis mənfəət
- ☐ amortizasiya ayrılmaları
- ☐ Möhkəm passivlər
- ☐ Balans mənfəəti

75 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formalarını göstərin. 1. özünümaliyyələşdirmə 2. özxərçini ödəmə 3. dövlət maliyyələşdirməsi 4. sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması 5. büdcə maliyyələşdirməsi;

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 2; 3
- ☐ 1; 3
- ☐ 3; 4

76 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ kreditləşmə

- ☒ Özünümaliyyələşmə
- ☐ Öz xərcini ödəmə
- ☐ Sığortalama
- ☐ Büdcə təminatı

77 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ kreditləşmə
- ☒ Öz xərcini ödəmə
- ☐ Sığortalama
- ☐ Büdcə təminatı
- ☐ Özünümaliyyələşmə

78 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- ☐ Valyuta fondu
- ☒ Məşğulluq fondu
- ☐ Nizamnamə kapitalı
- ☐ Ehtiyat fondu
- ☐ Amortizasiya fondu

79 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- ☐ Sosial
- ☒ İstehsal (iqtisadi)
- ☐ Qanuni
- ☐ Sosial-iqtisad
- ☐ Natural-əşya

80 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- ☐ Maya dəyəri
- ☒ Xalis mənfəət və amortizasiya
- ☐ Balans mənfəəti
- ☐ Sair satışdan mənfəət
- ☐ Nizamnamə fondu

81 Maliyyə – Bu:

- ☐ Əmək haqqıdır
- ☐ Puldur
- ☒ Pul münasibətləridir
- ☐ Qiymətli kağızlardır
- ☐ Vergidir

82 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- ☐ İstehlak fondundan
- ☒ Satışdan gəlirdən
- ☐ Xalis mənfəətdən

- ☐ Balans mənfəətindən
- ☐ Yığım fondundan

83 Müəssisə maliyyəsinin funksiyaları:

- ☐ Planlaşma və təhlil
- ☒ Bölüşdürücü, nəzarət
- ☐ Sosial və tənzimlənmə
- ☐ Nəzarət və istehsal
- ☐ Planlaşma, tənzimləmə

84 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- ☐ vergiləri
- ☒ material və əmək haqqı xərclərini
- ☐ dividendinin ödənilməsini
- ☐ istehlak fondunun təşkilini
- ☐ satışdankənar xərcləri

85 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- ☒ .05
- ☐ .07
- ☐ .08
- ☐ .04
- ☐ .03

86 Əmlak vergisinin ödəyiciləri:

- ☒ fiziki və hüquqi şəxslər
- ☐ xarici vətəndaşlar
- ☐ sahibkarlıq fəaliyyəti götərən fiziki şəxslər
- ☐ müəssisələr
- ☐ AR vətəndaşları

87 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- ☒ müəssisənin maliyyə xidməti
- ☐ maliyyə nazirliyi
- ☐ vergi orqanı
- ☐ Auditor firması
- ☐ Sahə nazirliklərinin təftiş aparatı

88 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- ☐ satışdan gəlirə görə
- ☐ istehsal fonduna görə
- ☐ istehsal maye dəyərinə görə
- ☐ tam maye dəyərinə görə
- ☒ əmək haqqı fonduna görə

89 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- ☐ mənfəət vergisi
- ☒ əlavə dəyər vergisi
- ☐ gəlir vergisi
- ☐ torpaq vergisi
- ☐ əmlak vergisi

90 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- ☒ satışdankənar əməliyyatlardan gəlir
- ☐ əsas fondların satışından gəlir
- ☐ yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- ☐ sair satışdan gəlir
- ☐ məhsul satışından gəlir

91 Müəssisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- ☐ məhsul satışından gəlir
- ☐ yığım fondu
- ☐ mənfəətdən
- ☐ sair satışdan gəlir
- ☒ xalis mənfəət

92 Müəssisənin nizamnamə kapitalının tərkibini göstər:

- ☐ istehlak fondu
- ☐ ehtiyat fondu
- ☒ əsas və dövrüyyə kapitalı
- ☐ yığım fondu
- ☐ amortizasiya fondu

93 Müəssisənin büdcəyə ödədiyi dolayı vergi

- ☐ sadələşdirilmiş vergi
- ☒ aksizlər
- ☐ mənfəət vergisi
- ☐ əmlak vergisi
- ☐ torpaq vergisi

94 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- ☐ yığım fondu
- ☒ təmir fondu
- ☐ ehtiyat fondu
- ☐ istehlak fondu
- ☐ amortizasiya fondu

95 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- ☐ istehlak xərcləri

- ☒ birbaşa investisiyalar
- ☐ təmir xərcləri
- ☐ kommersiya xərcləri
- ☐ idarəetmə xərcləri

96 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- ☐ pensiya fondu
- ☐ Ssuda fondu
- ☒ DSMF
- ☐ dövlət büdcəsi
- ☐ əhalinin məşğulluq fondu

97 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlərmi?

- ☐ dövlət orqanlarının icazəsi olarsa ola bilirlər
- ☒ ola bilirlər;
- ☐ ola bilməzlər;
- ☐ istisna hallarda ola bilirlər
- ☐ sualın qoyuluşu yalnəşdır

98 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər çünki bu:

- ☐ maliyyə-kredit və vasitəçi idarədir;
- ☒ əlavə pul vəsaitləri qazanmağa imkan verir
- ☐ xüsusi istehsal şəraiti tələb etmir
- ☐ əsas məqsədə çatmağa xidmət edir
- ☐ təşkilatın nüfuzunu artırır

99 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- ☐ Binalar
- ☒ Xammal və materiallar
- ☐ Maşınlar
- ☐ Ötürücü qurğular;
- ☐ Qurğular

100 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin: 1. üzvləmə və üzvlük haqları; 2. büdcədən kənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dividendlər, gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- ☐ 1; 2; 3
- ☒ 1; 3; 4
- ☐ 1; 3; 5
- ☐ 2; 4; 5
- ☐ 3; 4; 5

101 5. maddi məhsuliyət;

- ☐ 3; 5
- ☒ 1; 3

- ☐ 1; 2
- ☐ 4; 5
- ☐ 2; 3

102 İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- ☐ 3; 4; 5
- ☒ 1; 2; 3
- ☐ 3; 4; 6
- ☐ 2; 4; 5
- ☐ 1; 3; 6

103 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- ☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
- ☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
- ☐ əsas fəaliyyətlə bağlı məsrəflər
- ☐ aparatın saxlanılması ilə bağlı məsrəflər;
- ☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;

104 Qeyrikomersiya fəaliyyətinə aşağıdakıları aid etmək olar:

- ☐ birca fəaliyyəti;
- ☐ kənd təsərrüfatı fəaliyyəti
- ☒ fundamental elm
- ☐ tibbi avadanlıqların istehsalı;
- ☐ sığorta fəaliyyəti

105 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- ☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- ☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
- ☐ aparatın saxlanılması ilə bağlı məsrəflər;
- ☐ əsas fəaliyyətlə bağlı məsrəflər
- ☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

106 Qeyrikomersiya fəaliyyətinə aşağıdakıları aid etmək olar:

- ☒ fundamental elm
- ☐ kənd təsərrüfatı fəaliyyəti
- ☐ tibbi avadanlıqların istehsalı;
- ☐ birca fəaliyyəti;
- ☐ sığorta fəaliyyəti

107 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- ☐ kənd təsərrüfatı müəssisələrində
- ☒ səhiyyə idarələrində;
- ☐ idarəetmə müəssisələrində;
- ☐ hüquq mühavizə idarələrində

- ☐ müdafiə idarələrində;

108 İctimai birliklərə misal göstərmək olar:

- ☐ MMC-lər
☒ həmkarlar ittifaqı;
☐ xüsusi müəssisələr;
☐ kooperativlər
☐ səhmdar cəmiyyətlər

109 Bütçə sisteminin təşkili prinsipi hansıdır:

- ☐ mərkəzlilik
☒ mərkəzlilik, universallıq;
☐ ədalətlik
☐ vahidlik
☐ universallıq

110 Azərbaycan Respublikasının bütçə sistemi neçə səviyyədən ibarətdir:

- ☐ hər il dəyişir
☒ iki
☐ üç
☐ bir
☐ dörd

111 Dövlət büdcəsi nədir?

- ☐ dövlətin maliyyə proqramı;
☒ dövlətin əsas maliyyə planı
☐ dövlətin maliyyə aləti;
☐ xərclər smetası
☐ dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;

112 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır?

- ☐ büdcənin xərclər hissəsinin qismən icra edilməsi
☒ gəlirlərin xərclərə bərabərliyi
☐ gəlirlərin xərcləri üstələməsi
☐ xərclərin gəlirləri üstələməsi;
☐ büdcənin gəlirlər hissəsinin tam icra edilməsi;

113 Bütçə prosesi nədir?

- ☐ büdcənin qəbulu, icrası və nəzarət;
☐ büdcənin baxılması və qəbulu;
☒ büdcə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
☐ büdcənin qəbulu və icrası;
☐ büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət

114 Müasir dövrdə mövcud olan bütçə tənzimlənməsinin metodlarını göstərin.

- ☐ subsidiya, dövlət borcları, dotasiya;
- ☒ dotasiya; subvensiya; ssuda; transfertlər; subsidiyalar
- ☐ subvensiya; dövlət borcları; emissiya; ssuda
- ☐ qiymətlər arasında fərqin örtülməsi; transfertlər; emissiya; ssuda
- ☐ dotasiya; dövlət krediti

115 Dövlət büdcəsini kim təsdiq edir?

- ☐ Nazirlər kabineti
- ☒ Milli məclis
- ☐ 2, 4, müddələr.
- ☐ Prezident
- ☐ Maliyyə nazirliyi

116 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

- ☐ idarə
- ☐ planın yerinə yetirilməsi
- ☒ qaytarılmamaq şərti, məqsədli istifadə
- ☐ idarə, qaytarılmamaq şərti
- ☐ xalq təsərrüfatının prioritet istiqamətləri

117 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

118 Büdcə nədir?

- ☐ Dövlətin qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☒ Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondudur.
- ☐ Pul münasibətləridir.
- ☐ Dövlət xəzinəsidir.
- ☐ Dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

119 Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- ☐ Maliyyə sistemi
- ☒ Büdcə sistemi
- ☐ Sığorta sistemi
- ☐ Dövlət nəzarəti
- ☐ Büdcə prosesi

120 Büdcə tarazlığı nədir?

- ☐ Büdcə gəlirlərinin büdcə xərclərini üstələnməsi;
- ☒ Büdcənin gəlir və xərclərinin bərabərliyi
- ☐ İnflyasiya

- ☐ Pulun dövriyyədə çox olması;
- ☐ Büdcə xərclərinin büdcə gəlirlərini üstələnməsi;

121 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

- ☐ Əmanət və nəzarət
- ☒ Bölgü və nəzarət
- ☐ Bölgü; stimullaşdırıcı
- ☐ Fiskal; stabilləşdirici
- ☐ Tənzimləyici və nəzarət

122 Dotasiya nədir:

- ☐ Dövlət büdcəsindən yerli büdcələrə verilən maliyyə vəsaitidir.
- ☒ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- ☐ Yerli büdcələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.

123 Subvensiya nədir?

- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə məqsədli verilən maliyyə vəsaitidir.
- ☐ büdcə ssudasıdır
- ☐ Büdcə sekvestiridir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan çaliyyə vəsaitidir.

124 Subsidiya nədir?

- ☐ Kreditdir.
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- ☐ Büdcə ssudasıdır
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- ☐ Borc faizidir

125 Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

- ☐ AR-nın Konstitusiyası ilə
- ☐ "Sığorta haqqında" Qanunla
- ☒ "Büdcə sistemi haqqında" AR-nın Qanunu ilə;
- ☐ Vergi Məcəlləsi ilə
- ☐ nazirlər Kabinetinin qərarı ilə

126 Büdcə ili hansı müddəti əhatə edir?

- ☐ Variantlar düz deyil
- ☒ Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- ☐ Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;

- ☐ Martın 1-dən oktyabrın 31-dən olandövrü;
- ☐ İyunun 1-dən yanvarın 1-dək olan dövrü

127 Bütçə təsnifatı nədən ibarətdir:

- ☐ Bütçə xərclərinin funksional təsnifatından
- ☒ Bütçə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional qruplaşdırılmasından;
- ☐ Bütçə xərclərinin təşkilati təsnifatından
- ☐ Bütçə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
- ☐ Bütçədənkənar fondların təsnifatından.

128 Yerli bütçə nədir?

- ☐ Dövlət bütçəsinin tərkib hissəsidir;
- ☒ Ayrıca bələdiyyə qurumunun mərkəzləşdirilmiş maliyyə resursları fondudur.
- ☐ Dövlətin pul vəsaiti fondudur
- ☐ Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur
- ☐ Qanunverici orqandır;

129 Bunlardan hansı bütçələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- ☐ Ərazi inkişının tarazlaşdırılması;
- ☒ Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- ☐ Variantlardan hamısı düzdür
- ☐ Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;
- ☐ Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini

130 Dövlət bütçəsinin layihəsini hansı qurum və qurumlar müzakirə edib qəbul edir?

- ☐ Gömrük Komitəsi
- ☒ Milli Məclis
- ☐ Prezident Aparatı
- ☐ Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- ☐ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi

131 Yerli bütçələr necə qəbul edilir?

- ☐ Ümumi bütçənin daxilində
- ☒ Bələdiyyə Şuralarında
- ☐ Milli Məclisdə
- ☐ Rayon maliyyə şöbəsi tərəfindən
- ☐ Rayon icra hakimiyyəti tərəfindən

132 Əsas şəffaf bütçə prinsipi hansıdır?

- ☐ Konfidensiallıq
- ☒ Hesabatlılıq
- ☐ Ədalətlik
- ☐ Komplekslilik
- ☐ variantların hamısı düzdür

133 Aşağıdakılardan hansı büdcə təhlilinin yox, büdcə qiymətləndirməsinin predmetidir?

- ☐ Büdcə kəsirinin ÜDM-ə nisbəti
- ☐ Ayrı-ayrı xərc maddələrinin ümumi xərcdəki payı
- ☒ Büdcələrarası əlaqələr
- ☐ Ayrı-ayrı gəlir növlərinin ümumi gəlirdəki payı
- ☐ İnflyasiya

134 İterativ büdcə tərtibi nəyi nəzərdə tutur?

- ☐ Büdcənin tərtibini
- ☒ Büdcənin ehtiyacların imkanlara uyğunlaşdırılaraq tərtibini
- ☐ büdcənin “yuxarıdan aşağıya” doğru formalaşmasını
- ☐ Büdcənin “aşağıdan yuxarıya” doğru formalaşmasını
- ☐ Büdcənin şəffaf tərtibini

135 Yerli büdcənin tarazlaşdırılması.

- ☒ Yerli büdcənin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- ☐ Yerli büdcənin öz mədaxil mənbələrinin və bələdiyyələrin yerli büdcə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
- ☐ Mərkəzi dövlət büdcəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- ☐ Yerli büdcənin müstəqilliyidir
- ☐ Yerli büdcənin gəlirlərinin artırılmasıdır

136 Büdcə prosesində aktiv iştirakçı qismində iştirak etmir:

- ☐ qanunverici orqan
- ☒ vergiödəyiciləri;
- ☐ icraedici orqanlar
- ☐ büdcədən kənar fondlar;
- ☐ büdcə vəsaitlərinə sərəncam verənlər;

137 Büdcə təsnifatı ifadə edir:

- ☐ rəqəmli kodla ifadə edilmiş büdcə maddələrinin qruplaşdırılmasını;
- ☒ büdcənin gəlir və xərclərinin qruplaşdırılmasını, həm də kəsirin maliyyələşdirilməsi mənbələrini
- ☐ bütün səviyyələrdə büdcənin gəlir və xərc maddələrinin təsnifatını;
- ☐ bütün səviyyələrdə büdcə maddələrinin məcmusunu
- ☐ bütün səviyyələrdə büdcə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını

138 Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- ☐ kreditlərin həcmi azaltmağa
- ☒ işsizliyin səviyyəsini azaltmağa
- ☐ inflyasiyanın tempini azaltmağa
- ☐ faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
- ☐ amortizasiya ayırımlarının həcmi artırmağa

139 Büdcə təsnifatı ifadə edir: 1. rəqəmli kodla ifadə edilmiş büdcə maddələrinin qruplaşdırılmasını; 2. büdcənin gəlir və xərclərinin qruplaşdırılmasını; 3. bütün səviyyələrdə büdcə gəlirlərinin və xərclərinin

qruplaşdırılmasını ; 4. kəsirin maliyyələşdirilməsi mənbələrini 5. bütün səviyyələrdə büdcənin gəlir və xərc maddələrinin təsnifatını;

- ☐ 4; 5
- ☒ 2; 4
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

140 İnstitusional maliyyə sisteminə aiddir: 1. prezident; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədənkənar fondlar; 5. dövlət büdcəsi; 6. dövlət krediti;

- ☐ 1; 3; 5
- ☐ 4; 5; 6
- ☒ 1; 2; 3
- ☐ 2; 5; 6
- ☐ 3; 4; 5

141 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- ☐ vergili və qeyri vergili tədiyyələr
- ☒ milli gəlir və milli varidatın bir hissəsi
- ☐ amortizasiya ayrılmaları;
- ☐ gömrük rüsumları
- ☐ dövlət krediti

142 Büdcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət büdcədənkənar fondların vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- ☐ 3 4
- ☒ 1 2
- ☐ 2 4
- ☐ 3 6
- ☐ 4 6

143 Vahid büdcə təsnifatında nəzərdə tutulmamışdır:

- ☐ Büdcə xərclərinin funksional təsnifatı;
- ☒ Büdcə kəsirinin maliyyələşmə mənbələrinin təsnifatı
- ☐ Büdcə xərclərinin iqtisadi təsnifatı;
- ☐ Büdcə xərclərinin funksional və iqtisadi təsnifatı;
- ☐ Büdcə xərclərinin təşkilatlar üzrə təsnifatı

144 Dövlət büdcəsindən NMR büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ Heç biri
- ☒ Dotasiya
- ☐ Subvensiya
- ☐ Transfərlər
- ☐ Ssuda

145 Dövlət maliyyəsinə bir başa aid deyildir;

- ☐ Dövlət krediti
- ☒ Yerli büdcələrin gəlirləri və xərcləri;
- ☐ Dövlət büdcəsinin yerli gəlirləri və xərcləri
- ☐ Dövlət Sosial Müdafiə Fondunun xərcləri;
- ☐ Dövlət müəssisələrinin maliyyəsi

146 İnstitusional maliyyə sisteminə aid olane göstərin:

- ☐ dövlət krediti
- ☐ büdcədənkanar fondlar;
- ☐ bələdiyyə budcəsi
- ☒ qanunverici orqan
- ☐ dövlət büdcəsi

147 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli varidatın bir hissəsi;

- ☐ 4; 5
- ☐ 2; 4
- ☐ 1; 3
- ☒ 1; 5
- ☐ 3; 5

148 Büdcənin xüsusi gəlirlərinə aiddir:

- ☐ xəzinədarlıq öhdəlikləri
- ☐ dövlət büdcədənkanar fondların vergili gəlirləri
- ☐ milli gəlir
- ☒ vergili gəlirlər və qeyri vergili gəlirlər
- ☐ maliyyə yardımı

149 Büdcənin icrası üsullarına aiddir: 1.xəzinədarlıq; 2. xəzinədarlıq-bank; 3. büdcə-vergi; 4. maliyyə; 5. kredit-bank;

- ☐ 1; 4; 5
- ☐ 3; 4; 5
- ☐ 1; 2; 3
- ☒ 1; 2; 5
- ☐ 1; 3; 5

150 Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- ☐ prezidentdən və parlamentdən
- ☐ iqtisadi məqsədyönlülükdən
- ☐ büdcə sisteminin quruluşu prinsiplərindən
- ☒ ölkənin dövlət quruluşundan
- ☐ idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən

151 Butun səviyyələrdə büdcələrin formalaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin

məcmusu necə adlanır:

- ☐ büdcə prosesi
- ☐ büdcə mexanizmi
- ☐ büdcə huququ
- ☒ büdcə siyasəti;
- ☐ büdcə planlaşdırması

152 Büdcələrarası münasibətlər mövcuddur:

- ☐ federal və konfederal dövlətlərdə
- ☐ ancaq federal dövlətlərdə
- ☐ ancaq unitar dövlətlərdə
- ☒ inzibati-ərazi bölgüsünə malik istənilən dövlətlərdə
- ☐ ancaq konfederal dövlətlərdə

153 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur: 1. birbaşa; 2. cari; 3. əsaslı; 4. dolayı; 5. fiskal;

- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 4
- ☒ 2; 3
- ☐ 1; 5

154 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur:

- ☐ fiskal
- ☐ sosial; iqtisadi
- ☐ birbaşa; dolayı
- ☒ cari; əsaslı
- ☐ mudafiə; iqtisadi

155 Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir?

- ☐ gəlir vergisi
- ☐ əmlak vergisi
- ☐ mənfəət vergisi;
- ☒ əlavə dəyər vergisi
- ☐ torpaq vergisi

156 Dövlət gəlirlərinin formalaşmasında nələr iştirak edir:

- ☐ emissiya; subsidiya; dotasiya
- ☐ subvensiya; borclar; dolayı vergilər; dotasiya
- ☐ dolayı vergilər; borclar; dotasiya;
- ☒ vergilər; qeyri vergi daxilolmaları;
- ☐ subvensiya; subsidiya; dotasiya.

157 Aşağıdakı vergilərin hansıları dolayı vergilərdir.

- ☐ əmlak vergisi, gəlir vergisi
- ☐ aksizlər; müəssələrin əmlak vergisi
- ☐ müəssələrin əmlak vergisi; ƏDV
- ☒ ƏDV; aksizlər
- ☐ gəlir vergisi; mənfəət vergisi; aksizlər

158 Advolor gömrük rüsumu nədir?

- ☒ əmtəənin gömrük dəyərinə görə müəyyən olunmuş faiz
- ☐ protksionist
- ☐ faktik qiymətlərdən ödəmələr
- ☐ mövcud güzəşt recimi.
- ☐ vergi növüdür

159 Dövlət gəlirlərinin mobilizə metodlarını qeyd edin:

- ☐ subsidiyalar
- ☐ subvensiyalar
- ☐ transferlər
- ☒ borclar
- ☐ dotasiyalar

160 Fiskal inhisar vergiləri nədir?

- ☐ korporativ vergisi
- ☐ rüsum
- ☐ birbaşa vergi növü
- ☒ dolaylı vergi növü.
- ☐ gəlir vergisi

161 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- ☐ vergi borclarını ödəmək
- ☐ vergi bəyannaməsini vergi orqanına təqdim etmək
- ☐ verginin hesablanması
- ☒ vergini ödəmək
- ☐ vergi orqanında uçota durmaq

162 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- ☐ yerli və muxtar respublika vergilərini
- ☐ ancaq dövlət və yerli vergiləri
- ☐ ancaq dövlət vergilərini
- ☒ dövlət, muxtar respublika və yerli vergiləri
- ☐ dövlət və muxtar respublika vergilərini

163 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- ☐ fiziki və hüquqi şəxslər
- ☐ Qeyri-rezident hüquqi şəxslər
- ☐ hüquqi şəxslər

- ☒ Rezident və qeyri-rezident fiziki şəxslər
☐ fərdi sahibkarlar

164 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ☐ ancaq əcnəbilər
☒ Mülkiyyətində əmlakı olan fiziki şəxslər və müəssisələr
☐ ancaq Azərbaycan Respublikasının vətəndaşları
☐ ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
☐ müəssisələr

165 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- ☐ .22
☐ .24
☒ .2
☐ .27
☐ .18

166 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

- ☐ 80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə
☒ dövlət büdcəsinə
☐ 50% - yerli büdcəyə, 50% dövlət büdcəsinə
☐ yerli büdcəyə
☐ büdcədən kənar fonda

167 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- ☐ 20 gün
☐ 35 gün
☐ 45 gün
☐ 15 gün
☒ 30 gün

168 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- ☐ istənilən qədər
☐ beş dəfə
☐ iki dəfə
☒ bir dəfə
☐ üç dəfə

169 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?

- ☐ dörd il
☐ iki il
☒ üç il

- ☐ beş il
- ☐ bir il

170 Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- ☒ verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
- ☐ faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği
- ☐ faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
- ☐ maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
- ☐ verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz

171 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?

- ☐ büdcə təşkilatının işçiləri.
- ☒ müharibə veteranları
- ☐ təqaüdçülər
- ☐ əmək veteranları
- ☐ himayəsində azı 3 nəfər olan şəxslər

172 Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- ☐ Maliyyə Nazirinin əmri ilə
- ☒ Vergi Məcəlləsinə dəyişiklik edilməklə
- ☐ Prezidentin fərmanı ilə
- ☐ Nazirlər Kabinetinin qərarı ilə
- ☐ Vergilər Nazirinin əmri ilə

173 Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- ☐ müzdlü işlə əlaqədar əldə edilən gəlir
- ☒ mənfəət
- ☐ müzdlü işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
- ☐ vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər
- ☐ əmək haqqı

174 Fiziki şəxslərin gəlir vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- ☐ yarım il
- ☐ ay
- ☒ il
- ☐ rüb
- ☐ dekada

175 Mənfəət vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- ☐ dekada
- ☒ il
- ☐ ay
- ☐ rüb
- ☐ yarım il

176 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- ☐ hüquqi şəxslərin əmlak vergisi
- ☒ fiziki şəxslərin əmlak vergisi
- ☐ yol vergisi
- ☐ aksizlər
- ☐ hüquqi şəxslərin torpaq vergisi

177 Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- ☐ daş duz
- ☒ tikinti qumları
- ☐ təbii qaz
- ☐ kvars qumları
- ☐ mişar daşı

178 Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- ☐ aksizli malların satışı zamanı
- ☒ barter əməliyyatlarının aparılması zamanı
- ☐ malların açıq hərracda satışı zamanı
- ☐ ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı
- ☐ ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı

179 ƏDV-nin dərəcəsi neçədir?

- ☐ 28 faiz
- ☒ 18 faiz
- ☐ 22 faiz
- ☐ 10 faiz
- ☐ 15 faiz

180 Bütçə profisiti nədir?

- ☐ gəlirlərin xərclərə bərabarlığı
- ☒ gəlirlərin xərcləri üstələməsi
- ☐ gəlirlərin xərclərdən kiçik və bərabər olması.
- ☐ gəlirlərin xərclərdən üstün və ya bərabər olması.
- ☐ xərclərin gəlirləri üstələməsi

181 Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- ☐ istehlak fondu
- ☒ dolaylı vergilər
- ☐ mənfəət
- ☐ MG
- ☐ milli varidat

182 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ☐ torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər

- ☐ ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər
- ☒ Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- ☐ ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər
- ☐ həyətyanı torpaq sahələri

183 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- ☐ 14,20,35,45 faiz
- ☒ 14,30 faiz
- ☐ 0,12,30,35 faiz
- ☐ 12,35 faiz
- ☐ 12,20,30,35 faiz

184 Aksizlər üzrə hesabat dövrü hansı dövrdür?

- ☒ ay
- ☐ il
- ☐ rüb
- ☐ yarım il
- ☐ dekada

185 Hansı vergi növü aztəminatlı əhəlinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- ☐ büdcədən kənar fondlara ödəmələr
- ☐ torpaq vergisi
- ☐ mənfəət vergisi
- ☒ ƏDV
- ☐ fiziki şəxslərin əmlak vergisi

186 Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

- ☐ beş dəfə
- ☐ istənilən qədər.
- ☐ iki dəfə
- ☒ bir dəfə
- ☐ üç dəfə

187 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

188 Bütçə gəlirləri nədir?

- ☐ Xarici dövlətdən alınmış borcudur
- ☐ Bütün səviyyəli bütçələrin maliyyə vəsaitləri və bütçədən kənar fondların məcmusudur;
- ☐ Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;

- ☒ Dövlətin funksiyalarını yerinə yetirməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
- ☐ Beynəlxalq kreditlərdir

189 Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- ☐ borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- ☐ səhmlərin tədavülü
- ☐ sığorta əməliyyatları
- ☒ inkasasiya xidməti
- ☐ investisiya fondlarının idarə edilməsi

190 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- ☐ 35 gün
- ☐ 20 gün
- ☐ 15 gün
- ☒ 30 gün
- ☐ 45 gün

191 Vergi yoxlamalarının neçə növü var?

- ☐ 10
- ☐ 4
- ☐ 3
- ☒ 2
- ☐ 5

192 Bakı şəhərində sadələşdirilmiş verginin dərəcəsi neçədir?

- ☐ .14
- ☐ .03
- ☐ .2
- ☒ .04
- ☐ .18

193 Büdcə gəlirlərini təsnifatı:

- ☐ Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- ☐ Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır
- ☐ Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır
- ☒ Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- ☐ Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır

194 Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?

- ☐ 14
- ☐ 8
- ☐ 7
- ☒ 19
- ☐ 5

195 Vergi nədir?

- ☒ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- ☐ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- ☐ Vətəndaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.
- ☐ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətini maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir
- ☐ Variantlar düz deyil

196 Proqressiv vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin azaldılmasıdır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

197 Proporsional vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin azaldılmasıdır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

198 Reqressiv vergi sistemi nədir?

- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Vergi dərəcəsinin artmasıdır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır

199 Yerli büdcənin gəlirləri hansı yerli vergilər hesabına formalaşır?

- ☐ Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına
- ☐ Sadələşdirilmiş sistem üzrə vergilər hesabına
- ☐ Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına
- ☒ Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
- ☐ Yalnız mədən vergisi hesabına

200 Dövlət rüsumu hansı hallarda ödənilir?

- ☐ Variantlar düz deyil
- ☐ Bazarlarda və yarmarkalarda satış yerlərinə görə

- ☐ Respublikaya malların idxalı zamanı
- ☒ Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün xüsusi əməliyyatlar həyata keçirdikdə
- ☐ Respublikaya malların ixracı zamanı

201 Vergilər hansı funksiyaları yerinə yetirir?

- ☐ Nəzarət
- ☐ Bölgü funksiyası
- ☐ Fiskal funksiya
- ☒ Xəbərdarlıq funksiyası
- ☐ Tənzimləyici funksiya

202 Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi neçə rəqəmlidir?

- ☐ 7
- ☐ 8
- ☐ 13
- ☒ 9
- ☐ 5

203 Ölkəmizin dövlət büdcəsi əsasən nədən formalaşır?

- ☐ Fiziki şəxslərin gəlir vergisi
- ☐ Dövlət müəssisələrinin gəlirlərindən
- ☐ Neftin və qazın satışı
- ☒ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
- ☐ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar, iyanələr və Neft fondundan ayırmalar

204 Dövlət büdcəsinin əsas gəlirləri hansıdır?

- ☐ Yalnız vergilərdən
- ☐ Kreditlərdən daxilolmalar
- ☐ Qrantlar
- ☒ Vergi və rüsumlar
- ☐ Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar

205 Büdcə xərcləri əsasən hansı sahələrə yönəlir?

- ☐ Maddi sahələrin inkişafına
- ☐ Pensiyaların ödənməsinə
- ☐ Dövlət müəssisələrinə, orduya və polisə saxlanmasına
- ☒ Bütün Dövlət xərclərinə
- ☐ Təhsil və səhiyyəyə

206 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurumlar təmin edir?

- ☐ Dövlət Statistika komitəsi
- ☒ vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- ☐ Prezident Aparatı
- ☐ Nazirlər Kabineti
- ☐ Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri

207 Hazırda dövlət büdcəsinin gəlirlərində ən böyük paya malik vergi hansıdır?

- ☐ Torpaq vergisi
- ☐ aksizlər
- ☐ Əlavə dəyər vergisi
- ☒ Hüquqi şəxslərin mənfəətindən vergi
- ☐ Fiziki şəxslərin gəlirlərindən vergi

208 Əhalinin imkansız təbəqələrinə verilən ünvanlı sosial yardım haradan ödənilir?

- ☐ Dövlət Sosial Müdafiə Fondundan
- ☐ Dövlət Neft Fondundan
- ☐ Rayon (şəhər) icra hakimiyyəti orqanlarının büdcəsindən
- ☒ Dövlət büdcəsindən
- ☐ Yol Fondundan

209 Gömrük rüsumu nədir?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir
- ☐ Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir
- ☒ Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
- ☐ Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir

210 Bunlardan hansı dövlət büdcəsinin əsaslı gəlirlərinə aid deyil?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar
- ☐ Əsas vəsaitlərin özəlləşdirilməsi
- ☒ Dövlət rüsumları üzrə daxilolmalar
- ☐ Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar

211 İllik gəlirin məbləği 5000 AZN olduqda fiziki şəxsin gəlir vergisini hesablayın:

- ☐ 1080AZN
- ☐ 1330 AZN
- ☐ 1500 AZN
- ☒ 1180AZN
- ☐ 1320 AZN

212 Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- ☐ 22 faiz
- ☐ 4 faiz
- ☐ 18 faiz
- ☒ vergi tutulmur
- ☐ 20 faiz

213 Mədən vergisinin dərəcələri hansı qaydada müəyyən edilir?

- ☐ İqtisadi İnkişaf Nazirliyinin əmri ilə

- ☐ Vergi Məcəlləsi ilə
- ☐ Vergilər Nazirinin əmri ilə
- ☒ Nazirlər Kabinetinin qərarı ilə
- ☐ Maliyyə Nazirliyinin əmri ilə

214 Aşağıdakı faydalı qazıntılardan hansı üzrə mədən vergisi yerli büdcəyə ödənilir?

- ☐ barıt
- ☐ daş duz
- ☐ sement xammalı
- ☒ yüksək möhkəmliyə malik çınqıl xammalı
- ☐ mişar daşları

215 Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- ☐ Transfərlər
- ☐ Gömrük rüsumu üzrə daxilolmalar
- ☐ Dövlət rüsumu üzrə daxilolmalar
- ☒ ƏDV üzrə daxilolmalar
- ☐ Torpaq və qətri-maddi aktivlərin satışından daxilolmalar

216 Verginin obyektı:

- ☐ Vergi ödəməkdən azad olandır.
- ☐ Vergidən tam və ya qismən azad olmaq deməkdir
- ☐ Vergi obyektı vahidindən verginin həcmidir
- ☒ Vergiqoymaya məruz qalan əmlak və ya gəlirlərdir
- ☐ Vergini ödəyəndir.

217 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurum təmin edir?

- ☐ Dövlət Gömrük Komitəsi;
- ☐ Nazirlər Kabineti
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Vergilər Nazirliyi;
- ☐ Maliyyə Nazirliyi

218 Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- ☐ Bölüşdürücü funksiya
- ☐ Fiskal funksiya
- ☐ Tənzimləyici funksiya
- ☒ Risk funksiya
- ☐ Nəzarət funksiya

219 Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- ☒ Həvəsləndirmə funksiyası
- ☐ Əmanət funksiyası
- ☐ Risk funksiyası
- ☐ Xəbərdarlıq funksiyası

- ☐ Variantların heç biri düz deyil

220 Bütçə gəlirlərinin təsnifatı nədir?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Bütçə gəlirlərinin iqtisadi əlamətlərinə görə təsnifatıdır
- ☐ Ölkənin bütçə sistemini təşkil edən bütün səviyyəli bütçələrin qruplaşdırılmasıdır
- ☒ Müxtəlif səviyyəli bütçələrin gəlirlərinin mənbələrinə görə qruplaşdırılmasıdır
- ☐ Bütçə təsnifatına uyğun olaraq müxtəlif səviyyəli bütçələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatları ödəmək üçün ayrılan vəsaitlərdir

221 Bu vergi növlərindən hansı vasitəli vergilərə aiddir.

- ☐ Əmlak vergisi
- ☐ Hüquqi şəxslərin torpaq vergisi
- ☐ Hüquqi şəxslərin mənfəət vergisi
- ☒ Əlavə dəyər vergisi
- ☐ Sadələşdirilmiş sistem üzrə vergilər

222 AR bütçə qanunvericiliyinə əsasən yerli bütçələrin gəlirləri və xərclərini tənzimləmək məqsədilə dövlət bütçəsindən ayrılan vəsait.

- ☐ Heç biri
- ☐ Subvensiya
- ☐ Subsidiya
- ☒ Dotasiya
- ☐ Bütçə ssudası

223 Dövlət bütçəsi nəyi ifadə edir?

- ☐ Yerli bütçələrin gəlirləri
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri
- ☒ Dövlətin əsas pul fondunun formalaşdırılması və istifadəsi üzrə münasibətləri.
- ☐ Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri

224 Dövlət bütçəsində müəyyən normativlərə uyğun olaraq dövlət bütçəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:

- ☐ Yerli bütçələrin gəlirləri
- ☐ Dövlət bütçəsinin Ehtiyat Fondu
- ☐ Dövlət bütçəsinin rayon və şəhərlər üzrə yerli gəliri
- ☒ Dövlət bütçəsinin mərkəzləşdirilmiş gəliri
- ☐ Bələdiyyələrin gəlirləri

225 Vahid bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

- ☐ Bələdiyyə bütçələrinin xərcləri
- ☐ Yerli bütçələrin xərcləri
- ☐ Dövlət bütçəsinin mərkəzləşdirilmiş xərcləri.

- ☒ Dövlət büdcəsinin yerli xərcləri.
- ☐ Büdcə subsidiyası

226 Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- ☐ Bütün cavablar səhvdir
- ☐ Həncinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar
- ☐ Vergidən azad olunur;
- ☒ Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.
- ☐ Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar

227 Aksizlər hansı mənbədən tutulur?

- ☐ işçilərin əmək haqqından
- ☐ qalıq mənfəətdən
- ☐ Ümumi mənfəətdən
- ☒ müəssisənin mədaxilindən
- ☐ əmtəənin maya dəyərindən.

228 Sekvestr nəyə görə tətbiq edilir?

- ☐ büdcə maddələrini şərh etmək üçün
- ☐ dövlət xərcləri < dövlət büdcəsinin xərcləri
- ☐ büdcələrarası tənzimləmə üçün?
- ☒ büdcənin icrası prosesində xərclərin artmaması üçün
- ☐ büdcəyə nəzarət etmək üçün

229 Dövlət büdcəsinin əsaslı xərclərinə aşağıdakılardan ibarətdir:

- ☐ Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
- ☐ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), uzunmüddətli kreditlər.
- ☐ İnvestisiyalar, əsaslı tikinti, təmir, uzunmüddətli kreditlər, subsidiyalar
- ☒ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər
- ☐ Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya

230 Müdafiə olunan xərc maddələri nəyə deyilir?

- ☐ Büdcə kəsiri
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
- ☒ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir

231 Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 1; 4

- ☒ 1; 3
☐ 1; 5

232 Bütçə ssudaları nəyə deyilir?

- ☐ Bütçə ssudaları-dövlət bütçəsindən yerli bütçələrə, eyni zamanda yerli bütçələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- ☐ Bütçə sekvestri
- ☐ Bütçə ssudaları-dövlət bütçəsindən yerli bütçələrə qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- ☐ Bütçə ssudaları-dövlət bütçəsindən yerli bütçələrə qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☒ Bütçə ssudaları-dövlət bütçəsindən yerli bütçələrə, eyni zamanda yerli bütçələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir

233 Aşağıdakı hallardan hansı bütçə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırır?

- ☐ Variantların hamısı düzdür
- ☐ Bütçə prosesinin qapalılığın artırılması
- ☐ Bütçə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
- ☒ Bütçə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi
- ☐ Bütçə prosesi müddətinin azaldılması

234 Bunlardan hansıları bütçənin əsaslı xərclərinə aiddir: 1. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 2. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 3. Ölkə daxilində kreditlərin verilməsi, xaricə kreditlərin verilməsi, xaricə kreditlərin qaytarılması 4. Əməyin ödəniş fondu, əmək haqqına üstəlik 5. malların alınması və xidmətlərin haqqının ödənilməsi 6. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 7. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər

- ☐ 4, 7, 6
- ☐ 2,4,7
- ☐ 1,4,6
- ☒ 1,2,3
- ☐ 3,5,6

235 Aşağıdakılardan hansıları bütçənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

- ☐ 1,3,5
- ☐ 1,4,6
- ☐ 4,5,6
- ☒ 1,2,3
- ☐ 2,3,5

236 Bunlardan hansı bütçənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- ☐ Mənzil – kommunal təsərrüfatı xərcləri

- ☐ Səhiyyə xərcləri
- ☐ Elm və təhsil xərcləri
- ☒ Sənaye və tikinti xərcləri
- ☐ Qeyri-maddi istehsal sahələri

237 Bütçə xərclərinin təşkilati təsnifatı nədir?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Bütçə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir
- ☐ bütçə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
- ☒ Bütçənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.
- ☐ Bütçə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.

238 Aşağıdakılardan hansı bütçə xərclərinin təşkilati təsnifatına aiddir?

- ☐ Nəqliyyat və rabitə xərcləri
- ☐ Əmək haqqının ödənilməsi
- ☐ Təhsil və səhiyyə xərcləri
- ☒ AR Təhsil nazirliyinə ayrılan vəsait
- ☐ Faizlər üzrə ödənişlər

239 Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- ☐ Təhsil xərcləri
- ☐ İnvestisiya xərcləri
- ☐ İdarəetmə xərcləri
- ☒ Əmək haqqı xərcləri
- ☐ Hərbi xərclər (müharibə şəraiti deyilsə)

240 Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- ☐ Variantların hamısı düzdür
- ☐ Sosial müavinətlər və ödənişlər
- ☐ Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- ☒ İnvestisiya xərcləri
- ☐ Əmək haqqı və ona üstəlik

241 Bütçə layihəsinin hazırlanması mərhələsi bütçə prosesinin neçənci mərhələsidir?

- ☐ 5
- ☐ 2
- ☐ 4
- ☒ 1
- ☐ 3

242 Bütçənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- ☐ 4
- ☐ 5
- ☐ 2

- ☒ 3
☐ 6

243 Bütçə prosesinin əsas mərhələləri hansılardır?

- ☐ Bütçənin müzakirəsi
☐ Bütçə layihəsinin icrası
☐ Bütçə layihəsinin tərtibi və icrası
☒ Bütçə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, bütçənin icrası və icrasına dair hesabatın hazırlanması
☐ Bütçəyə nəzarət

244 Bütçə prosesinin əsas mərhələlərini ardıcılıqla düzün; 1. bütçənin icrası 2. təsdiqi, 3. icrasına dair hesabatın hazırlanması; 4. müzakirəsi 5. Bütçə layihəsinin tərtibi,

- ☐ 5; 4; 1; 2; 3
☐ 3; 2; 5; 1; 4
☐ 5; 3; 4; 2; 1
☒ 5; 4; 2; 1;
☐ 5; 4; 2; 3;

245 Dövlət bütçəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ☐ Avro
☒ Milli valyuta
☐ Türk lirəsi
☐ ABŞ dolları və manat
☐ ABŞ dolları

246 Sizi əhatə edən mühitdə hansı fəaliyyət növləri dövlət bütçəsindən maliyyələşir?

- ☐ Suyun verilməsi
☐ Təbii qazın verilməsi
☐ Elektrik enerjisinin verilməsi
☒ Ali məktəblərdə müəllimin əmək haqqı
☐ Pensiyanın verilməsi

247 Dövlət bütçəsinin icrası ilə əsasən hansı hökumət qurumu məşğul olur?

- ☐ Vergilər Nazirliyi
☐ Prezidentin İcra Aparatı
☐ Milli Bank
☒ Maliyyə Nazirliyi
☐ Nazirlər Kabineti

248 Bütçədən birbaşa yararlanan insanlar hansılardır: 1. Hərbiçilər 2. Uşaqlar 3. İş adamları 4. Diplomatlər

- ☐ 1,3,4
☒ 1,2,4
☐ 1,2,3
☐ 2,3,4
☐ 1,2,3,4

249 Bələdiyyə büdcəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- ☐ variantların heç biri düz deyil
- ☐ Könüllü ianələrdən
- ☐ Dövlət büdcəsindən
- ☐ Qrantlardan
- ☒ Yerli vergi və ödənişlərdən
- ☐ Sığorta fondlarından

250 Büdcə sekvestri nədir?

- ☐ Büdcə ssudasıdır.
- ☐ Sekvestr – yerli büdcənin gəlirləri yerinə yetirildikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- ☐ Sekvestr-yerli büdcənin gəlirləri yerinə yetirilmədikdə büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır
- ☒ Sekvestr-yerli büdcənin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- ☐ Sekvestr-yerli büdcənin xərcləri yerinə yetirildikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.

251 Aşağıdakı mülahizələrdən hansı daha düzgündür?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Dövlət büdcəsinin illik gəlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən çox olur
- ☐ Dövlət büdcəsinin illik gəlirlərinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcminə bərabər olur
- ☒ Dövlət büdcəsinin illik hələrinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcminin 20-30 faizi qədər olur
- ☐ Dövlət büdcəsinin illik gəlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən bir qədər az olur

252 Büdcə profisiti:

- ☐ Variantlar düz deyil
- ☐ Mədxil və məxaric bərabərdir
- ☐ Mədxil məxaricindən azdır
- ☒ Mədxil məxaricindən çoxdur
- ☐ Həmişə düzdür

253 Büdcəyə nəzarətin formaları hansılardır?

- ☐ Sonradan
- ☐ Özünüidarəetmə
- ☐ İdarəetmə və inzibati
- ☒ Qanunvericilik və inzibati
- ☐ Qabaqcadan və cari

254 Büdcə təhlilinin məqsədi nədir? 1. büdcənin tərtibi və icrasının nəticələrinin qiymətləndirilməsi 2. hökumətin maliyyə-büdcə siyasətinin əsaslandırılması 3. büdcənin formalaşması zamanı göstəricilərin parametrlərinin əsaslandırılması 4. büdcənin plan göstəricilərinin yerinə yetirilməsinə mane olan amillərin və səbəblərin aşkarlanması 5. büdcənin tərtibi və icrası zamanı ehtiyatların aşkar edilməsi, büdcəyə gəlirlərin

tam, vaxtında və stabil yığılmasının təmin edilməsi, büdcə vəsaitlərinin səmərəsiz və məqsədsiz istifadəsinə səbəb olan büdcə vəsaitlərini alanların fəaliyyətində çatışmamazlıqların aşkar edilməsi 6. büdcə xərclərinin iqtisadi və sosial səmərəliliyinin müəyyən edilməsi 7. büdcənin tərtibi və icrası gedişində maliyyə orqanlarının işində çatışmamazlıqların aşkar edilməsi və bu çatışmamazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması 8. büdcə prosesinin və büdcələrarası münasibətlərinin təkmilləşdirilməsi

- ☐ 6,7,8
- ☐ 1,2,3,8
- ☐ 1,3,5,6
- ☒ Hamısı
- ☐ 4,5,6,7

255 Büdcəyə nəzarətin formalarını seçib göstərin: 1. İdarəetmə 2. Qanunvericilik 3. İnzibati 4. Qabaqcadan və cari 5. Sonradan

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 2; 3
- ☐ 1; 3

256 Büdcə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- ☐ Variantların hamısı düzdür
- ☐ Qruplaşdırma və nəzarət
- ☐ Balanslaşdırma və qruplaşdırma
- ☒ Müqayisə və qruplaşdırma
- ☐ Nəzarət və müqayisə

257 Büdcə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- ☐ Vergilər Nazirliyi
- ☐ Dövlət Gömrük Komitəsi
- ☐ AR-nın Milli Məclisi
- ☒ AR Maliyyə Nazirliyi
- ☐ AR Dövlət Statistika Komitəsi

258 Büdcənin inkişaf proqnozu nədir?

- ☐ Yalnız büdcə gəlirlərinin artımının qiymətləndirilməsidir.
- ☐ Büdcənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır
- ☐ Büdcə sisteminin qurulması prinsipidir
- ☒ Büdcənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
- ☐ Büdcə prosesinin son mərhələsidir

259 İstehlak büdcəsi nədir?

- ☐ İnflyasiyanın səviyyəsidir
- ☐ müəssisə və təşkilatların cari xərcləridir
- ☐ Dövlətin xərclərinin ümumi məbləğidir
- ☒ Ev təsərrüfatının orta statistik büdcəsidir

☐ Orta aylıq əmək haqqıdır

260 Bütçə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir? 1. balanslaşdırma 2. müqayisə 3. qruplaşdırma 4. nəzarət 5. təhlil

☐ 4; 5

☐ 3; 5

☐ 1; 3

☒ 2; 3

☐ 1; 5

261 2010-cu ilin dövlət büdcəsi hansı yönümlüdür?

☐ Həmsi düzdür

☐ İnvestisiya yönümlü

☐ Sosial yönümlü

☒ Sosial və investisiya yönümlü

☐ Biznes yönümlü

262 Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün büdcədən ayrılan vəsait necə adlanır?

☐ subvensiya

☐ Bütçə ssudası

☐ Dotasiya

☒ Bütçə xərcləri;

☐ Subsidiya

263 Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

☐ Bu prinsiplərin hər biri doğrudur

☐ Qənaət reciminə əməl edilməsi; vəsaitlərin qaytarılma şərti ilə ayrılması

☐ Vəsaitlərin məqsədli istiqaməti, vəsaitlərin qaytarılma şərti ilə ayrılması;

☒ Vəsaitlərin xərclənməsinin qaytarılmayan olması; vəsaitlərin məqsədli istiqaməti

☐ Vəsaitlərin ayrılmasında məhdudiyyət qoyulmaması; vəsaitlərin xərclənməsinin qaytarılmayan olması

264 2010-cu ilin dövlət büdcəsində əsas hansı sahələrə diqqət yetirilmişdir? 1. Sosial sahələrə 2. İqtisadi sahələrə 3. Mudafiə sahəsinə 4. Biznes sahəsinə 5. İdarəetməyə

☐ 3; 5

☐ 1; 3

☐ 3; 4

☒ 1; 2

☐ 1; 5

265 Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır?

☐ büdcə müəssisələrinin sifarişi.

☐ təsdiq edilmiş büdcə layihəsi.

☐ büdcənin smeta xərcləri

☒ büdcənin gəlirlər və xərclər cədvəli

☐ büdcənin gəlirlər və xərclər balansı.

266 Bütçə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- ☐ vahid tarif cədvəli ilə
- ☐ əmək kollektivinin qərarı ilə
- ☐ təşkilatın rəhbərliyinin qərarı ilə.
- ☒ ştat cədvəli üzrə
- ☐ yuxarı təşkilatın qərarı ilə.

267 Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir?

- ☐ Milli bankın
- ☐ Parlamentin
- ☐ Hökumətin
- ☒ Maliyyə nazirliyinin
- ☐ Prezident aparatının

268 Azərbaycanda bütçənin icrası sistemi hansıdır?

- ☐ smeta
- ☐ qarışıq
- ☐ Bank
- ☒ xəzinədarlıq
- ☐ dövlət

269 Bütçənin icrası nəyi əhatə edir:

- ☐ Variantların heç biri düz deyil
- ☐ Bütçənin icrası haqqında hesabatın hazırlanmasıdır
- ☐ Bütçə layihəsinin tərtibidir
- ☒ Bütçə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- ☐ Bütçəyə nəzarətdir.

270 Bütçənin kassa icrası hansı prinsipə əsaslanır?

- ☒ Xəzinənin vahidliyi prinsipinə
- ☐ Bütçənin hüquqliliyi prinsipi
- ☐ Bütçənin aşkarlığı prinsipinə
- ☐ Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- ☐ Bütçə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə

271 Dövlət bütçəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- ☐ Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- ☐ Nazirlər Kabinetinin
- ☐ Milli Bankın
- ☒ Məzliyyə Nazirliyi Dövlət Xəzinədarlıq İdarəsinin
- ☐ Nəzarət üçün Daxili İşlər Nazirliyinin

272 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ Variantlar düz deyil

- ☐ Nazirlər Kabinetinə verilir
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☒ Növbəti ilin büdcəsinə daxil edilir və ya idarəetməyə verilir
- ☐ Milli Baznkn valyuta ehtiyatlarna daxil edilir

273 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə formalaşır?

- ☐ Türk lirəsi
- ☐ AVRO
- ☐ ABŞ dolları
- ☒ Milli valyuta və ABŞ dolları
- ☐ Milli valyuta

274 İcmal büdcənin strukturu

- ☐ Dövlət büdcəsi və Ehtiyat fondu
- ☐ Dövlət büdcəsi, Naxçıvan Muxtar respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət neft Fondunun büdcəsi
- ☐ Dövlət büdcəsi, naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Neft Fondunun büdcəsi
- ☒ Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət Neft Fondunun büdcəsi, xarici kreditlər
- ☐ Dövlət büdcəsi və Dövlət Neft Fondunun büdcəsi

275 Xəzinədarlıq nəzarətinin növləri.

- ☐ İcraedici orqan, Hesablama Palatası.
- ☐ Dövlət; Maliyyə Nazirliyi.
- ☐ İcraedici orqanlar, audit.
- ☒ Dövlət, icraedici orqanları
- ☐ Hesablama Palatası, audit

276 Xəzinədarlıq nəzarətinin metodu.

- ☐ Audit
- ☐ Moniorinq
- ☐ Təftiş
- ☒ Yoxlama
- ☐ Nəzarət

277 Xəzinədarlıq nəzarətinin formaları.

- ☐ Daxili nəzarət, audit
- ☐ Temarik təftiş, sonradan nəzarət
- ☐ Kompileks təftiş, əvvəlcədən nəzarət
- ☒ Əvvəlcədən nəzarət, opirativ nəzarət
- ☐ Opirativ nəzarət, sonradan nəzarət.

278 Xəzinədarlıq nəzarətinin subyektləri.

- ☐ Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
- ☐ Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti
- ☐ Kommersiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri

- ☒ Dövlət büdcəsinin vəsaiti, büdcədənəknar fondların vəsaiti
- ☐ Hüquqi və fiziki şəxslərin vəsaiti.

279 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- ☐ Büdcə vəsaitlərinin istifadəsini təmin edən təşkilat
- ☐ Ayrı-ayrı xəzinədarlıqların məcmusu
- ☐ Ayrı-ayrı forma və metodların məcmusu.
- ☒ Ödəniş sənədlərini yoxlayan həmin büdcənin mühasibat uçotunu aparan, büdcə hesabatları hazırlayan və büdcə vəsaitlərini maliyyə vasitəsilə idarə edilməsini təmin edən müəssisə
- ☐ Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu

280 Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.

- ☐ Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə
- ☐ Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə
- ☐ Büdcədə pul vəsaitlərinin toplanması ilə
- ☒ Dövlət və bələdiyyə maliyyəsinə aid olan maliyyə axınının toplanması və istifadəsilə.
- ☐ Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə

281 Maliyyə nəzarətinin ən optimal sistemi.

- ☐ Maliyyə Nazirliyi
- ☐ Hesablama Palatası
- ☐ Audit Palatası
- ☒ Xəzinədarlıq
- ☐ Vergi Nazirliyi

282 Dövlət xəzinədarlıq orqanının əsas vəzifəsi.

- ☐ Büdcə vəsaitinin mənbələrinin proqnozlaşdırılması, xərclərin sekvesterinin həyata keçirilməsi.
- ☐ Kommersiya müəssisələrinin vəsaitlərinin toplanmasına, istifadəsi və bölüşdürülməsi
- ☐ Dövlət büdcəsinin vəsaitlərinin planlaşdırılması və qrant kimi paylanması
- ☒ Dövlət xəzinədarlığının banklarda olan hesabında dövlət büdcəsinin vəsaitlərinin toplanması, bölüşdürülməsi və istifadəsi
- ☐ Dövlət xəzinədarlıq orqanlarının bankda olan hesabına toplanmış vəsaitin dövlət krediti kimi verilməsi.

283 Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompleks təftiş, 2. Temarik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Oprativ nəzarət, 5. Daxili nəzarət,

- ☐ 1; 3
- ☐ 4; 5
- ☐ 1; 5
- ☐ 3; 5
- ☒ 3; 4

284 Xəzinədarlıq nəzarətinin subyektləri. 1. Kommersiya müəssisələrinin vəsaiti, 2. Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti. 3. Dövlət büdcəsinin vəsaiti, 4. büdcədənəknar fondların vəsaiti. 5. Sığorta şirkətlərinin vəsaiti

- ☐ 4; 5
- ☐ 3; 5

- ☐ 1; 3
- ☒ 3; 4
- ☐ 1; 5

285 Bütçə xərcləri yeni xərclər təsnifatına uyğun olaraq bölünür:

- ☐ Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.
- ☐ Xərclərin sabit və qeyrisabit təsnifatına görə
- ☐ Xərclərin istehsal və tədavül təsnifatına görə
- ☒ Xərclərin funksional və iqtisadi təsnifatına görə
- ☐ Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən

286 Dövlət xəzinədarlığı hansı qrupun nəzdindədir:

- ☐ Nazirlər Kabinetinin
- ☐ Vergi Nazirliyinin
- ☐ Sərbəstdir
- ☒ Maliyyə nazirliyinin
- ☐ Milli Məclisin

287 Dövlət xəzinədarlığının pridmeti.

- ☐ Bankların depotiv fəaliyyəti
- ☐ Bankların passiv əməliyyatları
- ☐ Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
- ☒ Bütçə vəsaitlərindən səmərəli istifadə etməni təmin etmək
- ☐ Bankların aktiv əməliyyatları

288 AR-da xəzinədarlığın bu funksiyasından istifadə edilmir:

- ☐ Audit xidməti
- ☐ Bütçənin icrası ilə bağlı maliyyə əməliyyatları
- ☐ Bütçənin icrası
- ☒ Bütçənin tərtib edilməsi
- ☐ Bütçənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi

289 Bütçənin kassa icrası harada aparılır?

- ☐ Vergilər Nazirliyində
- ☐ Beynəlxalq Bankda
- ☐ Mərkəzi Bankda
- ☒ Dövlət xəzinədarlığında
- ☐ Bütçə təşkilatlarında

290 Bütçə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- ☐ 6
- ☐ 3
- ☐ 2
- ☒ 4
- ☐ 5

291 Şəxsi hesabların məqsədi.

- ☐ Büdcə gəlirlərinin idarə olunması
- ☐ Valyuta vəsaitlərinin toplanması
- ☐ Depozitlərin saxlanması
- ☒ Ayrı-ayrı hüquqi şəxslərin pul vəsaitlərinin toplanması
- ☐ Büdcə xərclərinin istifadə edilməsi prosesinin idarə olunması

292 Büdcənin xəzinədarlıq vasitəsilə yerinə yetirilməsi dedikdə:

- ☐ Xəzinədarlıq vasitəsilə büdcə vəsaitlərinin qorunması
- ☐ Xəzinədarlıq vasitəsilə büdcə vəsaitlərinin sərf olunmasına nəzarət etmək
- ☐ Xəzinədarlıq vasitəsilə büdcə vəsaitlərinin sərf olunması
- ☒ Büdcənin yerinə yetirilməsinə cavabdeh olan təşkilatda bütün iştirakçılar tərəfindən vahid xəzinədarlıq hesabında şəxsi hesabın açılması
- ☐ Xəzinədarlıq vasitəsilə büdcə vəsaitlərinin bölüşdürülməsi

293 Dövlət xəzinədarlığının obyekti.

- ☐ Büdcədən kənar fondların vəsaiti
- ☐ Qeyri – kommersiya müəssisələrinin vəsaiti
- ☐ Kommersiya müəssisələrinin fəaliyyəti
- ☒ Büdcə vəsaitləri
- ☐ Korporativ müəssisələrin vəsaiti

294 Kassa metodu ilə büdcənin icrası neçə hissədən ibarətdir.

- ☐ 1
- ☐ 5
- ☐ 4
- ☒ 3
- ☐ 2

295 Büdcə sisteminin ayrı-ayrı həlqələri arasında gəlirin bölgüsü.

- ☐ Mərkəzi Bank tərəfindən
- ☐ Vergi Nazirliyi tərəfindən
- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☒ Dövlət Xəzinədarlığı tərəfindən
- ☐ Milli Məclis tərəfindən

296 İstifadə olunan hesab planında büdcənin icrası ilə əlaqədə istifadə olunan metodlar:

- ☐ Kassa və riyazi
- ☒ Kassa və xəzinədarlıq
- ☐ Xəzinədarlıq və riyazi
- ☐ Kalkulyasiya və riyazi
- ☐ Xəzinədarlıq və kalkulyasiya

297 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?

- ☐ yığım fondundan
- ☐ mənfəətdən
- ☐ məhsulun satışı ilə bağlı mədaxildən
- ☒ əmək haqqı fondundan
- ☐ ehtiyat fondundan

298 Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?

- ☐ Ehtiyat Fondu
- ☐ Neft Fondu
- ☐ Dövlət büdcəsi
- ☒ Dövlət Sosial Müdafiə Fondu
- ☐ Bələdiyyə büdcəsi

299 Pensiya fondu (vəsaitləri) hansı mənbələrdən formalaşır:

- ☐ Rüşumlar
- ☐ Sığorta haqları və qrantlar
- ☐ Transfərlər
- ☒ Sosial vergilər və transfərlər
- ☐ Qrantlar və Transfərlər

300 Dövlət Neft Fondu ilə dövlət büdcəsinin əlaqəsi hansı formada?

- ☐ Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
- ☐ Dövlət büdcəsi profisitinin bir hissəsi Fonda köçürülür
- ☐ Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
- ☒ Hər ikisi baş verir
- ☐ Heç biri baş vermir

301 Aşağıdakılardan hansı biri büdcədənənar dövlət fondu sayılır?

- ☐ Həmsi
- ☒ Dövlət Neft Fondu
- ☐ Prezidentin Ehtiyat Fondu
- ☐ Dövlət Büdcəsinin Ehtiyat Fondu
- ☐ Əmək haqqı fondu

302 Dövlət Neft Fondunun hər il dövlət büdcəsinə köçürülən maliyyə vəsaiti necə adlanır?

- ☐ Ssuda
- ☐ Subvensiya
- ☐ Dotasiya
- ☒ Transfert
- ☐ Maliyyə yardımı

303 Azərbaycanda hansı büdcədənənar fondlar mövcuddur?

- ☐ Prezidentin ehtiyat fondu
- ☐ Heydər Əliyev fondu
- ☐ Sosial sığorta fondu

- ☒ Neft fondu
☐ Yol fondu

304 Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq büdcədənəkar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2 xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;

- ☐ 1, 5
☐ 1, 3
☐ 1, 2
☒ 1, 4
☐ 2, 4

305 Büdcədənəkar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

- ☐ əhatə dairəsinə görə
☐ məqsədinə görə
☐ statusa görə
☒ dəyər əlamətinə görə
☐ fəaliyyət dövrünə görə

306 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- ☐ Göstərilənlərin hamısı fondun gəlirlərinə aiddir
☐ AR payına düşən xam neftin satışından əldə edilən gəlir (xərclər çıxılmaqla);
☐ Akkrhesabı ödənişlər
☒ Əlavə dəyər vergisi
☐ Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir

307 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- ☐ Cavabların heç biri düzgün deyil
☐ Müəssisənin xalis gəlirinə nisbətən
☐ Müəssisənin ümumi gəlirlərinə nisbətən;
☒ Müəssisənin əmək haqqı fonduna nisbətən
☐ Müəssisənin ammortizasiya fonduna nisbətən

308 Dövlət büdcədənəkar fondları bu:

- ☐ büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
☐ müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
☐ bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir
☒ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;
☐ istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır

309 Dövlət büdcədənəkar fondların formalaşması mənbələri ola bilməz:

- ☐ borc vəsaitləri
☐ sığorta haqqı;
☐ xüsusi vergilər
☒ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiya gəlir

☐ büdcə vəsaitləri

310 Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədənəkar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial sığorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5. Neft fondu;

☐ 3; 4

☐ 3; 5

☐ 2; 3

☒ 4; 5

☐ 1; 5

311 Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən dövlət büdcədənəkar fondu əsasən nəyin əsasında formalaşır?

☐ dövlət kreditinin

☐ fiziki şəxslərin ödəmələrinin

☐ sığorta haqlarının

☒ vergi ayırmalarının

☐ büdcə təxsisatlarının

312 Təyinatına və məqsədinə görə büdcədənəkar fondlar formalaşa bilər:

☐ büdcə vəsaitləri əsasında yaradılan fondlar

☐ sığorta haqları sayəsində yaradılan fondlar

☐ strateji büdcədənəkar fondlar

☒ sahəvi büdcədənəkar fondlar

☐ vergilər əsasında yaradılan fondlar

313 Dövlət büdcədənəkar fondlarının vəsaitlərindən istifadə tənzimlənir:

☐ Hesablama palatası tərəfindən

☐ büdcədənəkar fondların özləri tərəfindən

☐ qanunverici orqan tərəfindən

☒ icraedici orqan tərəfindən

☐ Mərkəzi bank tərəfindən

314 Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinat hansı mənbədən ödənilir?

☒ Dövlət Sosial Müdafiə Fondundan

☐ İcbari tibbi sığorta fondundan

☐ Pensiya fondundan

☐ Sosial sığorta fondu

☐ işçinin işlədiyi müəssisə və təşkilatdan

315 Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əlillərə maddi kömək; 5) sosial pensiya;

☐ 3; 5

☐ 2; 4

- ☐ 3; 4
☒ 1; 2
☐ 4; 5

316 Borc qiymətli kağızlar hansılardır?

- ☐ imtiyazlı səhmlər, istiqraz vərəqəsi
☐ veksel; səhmlər; istiqraz vərəqəsi
☐ adlı səhmlər; veksel;) xəzinədarlıq öhdəlikləri
☒ istiqraz vərəqəsi; veksel;) xəzinədarlıq öhdəlikləri
☐ adlı səhmlər, veksel

317 Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- ☐ fiskal; nəzarət
☐ bölgü; nəzarəti
☐ bölgü; tənzimləmə; nəzarəti;
☒ fiskal; tənzimləmə;
☐ tənzimləmə; nəzarəti

318 Dövlət borcu hansı mənbəələr hesabına ödənilir?

- ☐ dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
☐ müəssisələrin gəlirləri hesabına
☐ məqsədli büdcədən kənar pul fondlarının hesabına
☒ dövlət büdcəsinin vəsaitləri hesabına
☐ dövlət müəssisələrinin vəsaitləri hesabına

319 Dövlət kreditinə aşağıdakılar daxildir.

- ☐ yerli büdcələrə verilən vəsaitlər
☐ Büdcə ssudalarının verilməsi
☐ Milli Bankın banklararası verdiyi kreditlər
☒ dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
☐ Dövlət müəssisələrinin borc qiymətli kağızları;

320 İstiqraz vərəqinin konversiyası nədir?

- ☐ Xarici öhdəliklərin daxili öhdəliklərə çevrilməsi və əksinə
☐ bir qiymətli kağızın digərinə dəyişdirilməsi
☐ ödənilmə vaxtının dəyişdirilməsi
☒ istiqraz vərəqinin gəlirliliyinin dəyişdirilməsi
☐ dövlət istiqraz vərəqələrinin birləşdirilməsi

321 İstiqraz vərəqi nədir?

- ☐ qısa müddətli bank krediti
☐ tədiyyə vasitəsi
☐ pay qiymətli kağızı
☒ borc qiymətli kağızı
☐ uzun müddətli bank krediti

322 Bütçə ssudası nədir?

- ☐ Kreditdir
- ☐ Borc faizidir
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ☒ Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir
- ☐ İnvestisiya vəsaitidir

323 Aşağıdakılardan hansılar bütçə kəsirinin örtülməsinə xidmət edir?

- ☐ Variantlar düz deyil
- ☐ Neft fondunun transferti
- ☐ Kreditlər
- ☒ Dövlət qiymətli kağızları
- ☐ Qrantlar

324 Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İdxalat azalar
- ☐ Faiz dərəcələri artar
- ☐ İnflyasiya azalar
- ☒ Dövlət borcu artar
- ☐ İxracat azalar

325 Dövlət kreditinin səciyyəvi cəhəti hansıdır?

- ☐ Dövlət yalnız xarici dövlətlərdən borc ala bilər
- ☐ Dövlət krediti müddətsiz və təminatlı olur
- ☐ Dövlət krediti kredit kateqoriyası deyildir
- ☒ Dövlət kreditinin subyektlərindən biri kimi
- ☐ Dövlət kreditində dövlət yalnız borcalan kimi çıxış edir

326 Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

- ☐ Bütün cavablar düzgündür
- ☐ Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur
- ☐ Dövlət krediti ilə bank arasında fərq yoxdur
- ☒ Dövlət krediti qeyri-məhsuldar, bank krediti məhsuldar xarakterli olur;
- ☐ Bank krediti təminatlı, dövlət krediti təminatlıdır

327 Şərti dövlət krediti nədir?

- ☐ Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
- ☐ Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır
- ☐ Şərti dövlət krediti bütçə kreditinin formasıdır
- ☐ Şərti dövlət krediti yuxarı bütçə həlqəsindən aşağı bütçə həlqəsinə bütçə ssudasının ayrılmasıdır
- ☒ Şərti dövlət krediti dövlətin zəmanətçi sifətində çıxış etdiyi haldır

328 Bunlardan hansı həm də maliyyə kateqoriyasıdır?

- ☐ Vətəndaş krediti
- ☐ Kommersiya krediti
- ☐ İpoteka krediti
- ☒ Dövlət krediti
- ☐ Bank krediti

329 Dövlət krediti münasibətlərində kreditor kimdir?

- ☐ Deyilənlərin hər biri düzgündür.
- ☐ Kredit münasibətlərinin istənilən iştirakçısı;
- ☐ Kredit götürən subyekt
- ☒ Borc təklif edən subyekt
- ☐ Borc götürmək istiyən subyektə zəmanət verən

330 Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərəcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir
- ☐ Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsündə iştirak etmir;
- ☒ Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir
- ☐ Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsünü bütün mərhələlərində iştirak edir

331 Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin:

- ☐ Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında
- ☐ Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında
- ☐ Dövlət büdcəsi ilə yerli büdcələr arasında
- ☒ Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
- ☐ Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

332 Büdcə kreditləşməsi termini dövlət krediti münasibətlərinin hansı formasına aiddir?

- ☐ Şərti dövlət kreditinə aiddir
- ☐ Xarici dövlət kreditinə aiddir
- ☐ Daxili dövlət kreditinə aiddir
- ☒ Kreditin münasibətlərinə aid deyil
- ☐ Həm daxili, həm də xarici dövlət kreditinə aiddir

333 Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:

- ☐ Öklə vətəndaşları
- ☐ Dövlət müəssisələri
- ☐ Büdcə sisteminin digər həlqələri
- ☒ Beynəlxalq Maliyyə təşkilatları
- ☐ Özəl müəssisələri

334 Aşağıdakılardan hansı dövlət borc aktivini yaradır?

- ☐ Zəmanət verilmiş borclar
- ☐ Əhalinin əmanətlərinin dövlət tərəfindən istifadəsi
- ☐ Dövlət istiqrazlarının yerləşdirilməsi

- ☒ Xəzinə ssudaları
- ☐ Ümumdövlət ssuda fondundan borc alınması

335 Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?

- ☐ Dövlət büdcəsindən verilən dotasiya
- ☐ Dövlət büdcəsindən verilən subvensiya
- ☐ Dövlət büdcəsindən verilən subsidiya
- ☒ Dövlət büdcəsindən verilən ssuda
- ☐ Dövlət büdcəsindən verilən büdcə krediti

336 AR-nın dövlət müəssisələrinin borcalmalar üzrə öhdəlikləri hansı hallarda dövlət borcu hesab edilir?

- ☐ Heç bir halda
- ☐ Borc alındığı halda
- ☐ Borc müqaviləsi bağladığı vaxtdan
- ☒ Dövlət zəmanəti verildiyi halda
- ☐) Hər bir halda

337 Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşır.

- ☐ Dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi
- ☐ Dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq
- ☐ Dövlət büdcəsindən ayrılan vəsait
- ☒ AR Mərkəzi Bankından alınmış ssuda
- ☐ Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir

338 Dövlət zəmanətinə aşağıdakı halda xitam verilmir

- ☐ Dövlət büdcəsindən ayrılan vəsait çatmadıqda
- ☐ Zəmanət müddəti başa çatdıqda
- ☐ Zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə
- ☒ AR Nazirlər Kabineti zəruri hesab etdikdə
- ☐ Kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə

339 Xarici borc üzrə xidmət əmsalı nədir?

- ☐ Xarici borca görə ödənilmiş faiz ödənişlərinin və əsas məbləğin cəmidir
- ☐ Xarici borca görə bütün ödənişlərin xarici borc üzrə daxilolmaların həcminə nisbətidir;
- ☐ Dövlət kreditinin səmərəlilik göstəricisidir
- ☒ Xarici borca görə bütün ödənişlərin məl və xidmətlərin satışından valyuta daxilolmalarının həcminə nisbətidir
- ☐ Xarici borca görə ödənilmiş faiz məbləğinin borca olan nisbətidir

340 Xarici dövlət borcu nədir?

- ☐ AR adından AR rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc
- ☒ AR adından AR qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;
- ☐ Cavabların heç biri düzgün deyil
- ☐ Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair AR öhdəliyi
- ☐ AR fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc

341 Dövlət krediti təmin edilir:

- ☐ Dövlətdaxili və xarici borcları
- ☐ Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına
- ☐ Müəssə və əhalini vergiləri hesabına
- ☒ Müəssə və əhali də müvəqqəti azad vəsaitlərin yaranmasını hesabına
- ☐ Kommersiya Banklarının mənfəətliliyi hesabına

342 Bu üstünlük dövlət istiqrazlarına aid deyil:

- ☐ Sahibi faiz gəlirlə məhdudlaşmaqla və SC-də səs vermək hüququndan məhrumdur
- ☐ Kreditin alınmasında ondan girov kimi istifadə olunması
- ☐ Aşağı faiz dərəcəsi ilə kreditin alınması
- ☒ Gəlirdən vergi tutulmur
- ☐ Dövlət stukturunun maliyyələşməsinə yönəldilmişdir

343 Deflyasion dövlət maliyyə siyasəti nəzərdə tutur:

- ☐ İnflyasiyanın aradan qaldırılması yolları
- ☐ Uçot və digər faiz dərəcələrinin artırılması
- ☐ Dövlət xərclərinin artırılması
- ☒ Dövlət borcluluğunun artırılması
- ☐ İqtisadiyyatda vergi yükünün artırılması

344 Dövlət kreditinin bank kreditindən fərqi göstərin:

- ☐ Dövlət krediti müddətsiz olur
- ☐ Dövlət krediti yalnız uzunmüddətli olur
- ☐ Dövlət krediti yalnız qısamüddətli olur
- ☒ Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir
- ☐ Dövlət kreditinin təminatı olmur

345 Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz vərəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 1; 2
- ☐ 1; 5

346 Dövlət krediti bu funksiyaları yerinə yetirmir:

- ☐ fiskal
- ☐ nəzarət
- ☐ tənzimləyici
- ☒ stimullaşdırıcı
- ☐ yenidən bölgü

347 Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

- ☐ müəssisələrin vəsaitləri
- ☐ digər borclar
- ☐ büdcədən kənar fondların vəsaitləri
- ☒ vergilər
- ☐ vətəndaşların vəsaitləri

348 Dövlət kreditinin əsas fərqləndirici amilinə nə aiddir?

- ☐ məhsuldar istifadə
- ☐ büdcə kəsirinin örtülməsi zəruriliyi
- ☐ dövlətin iştirakı mütləqdir
- ☒ qeyriməhsuldar istifadə
- ☐ büdcədən kənar fondların kəsirinin örtülməsi zəruriliyi

349 Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

- ☐ Mərkəzi Bankın kreditləri
- ☒ dövlət istiqrazları
- ☐ dövlət maliyyələşdirməsi
- ☐ təminatın verilməsi
- ☐ dövlət korporativ qiymətli kağızları

350 Təkrar dövriyyəyə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- ☐ sıfır kuponlu istiqrazlar
- ☐ mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar
- ☐ qismüddətli istiqrazlar
- ☒ qeyri bazar istiqrazları
- ☐ girovsuz istiqrazlar

351 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- ☐ sabit (məhkəm) və üzən gəlirli
- ☐ uduşlu və faizli
- ☐ bazar və qeyri bazar
- ☒ girovlu və girovsuz
- ☐ sıfır kuponlu

352 Dövlət krediti nəyin tərkib hissəsidir?

- ☐ idarəetmə sisteminin
- ☐ büdcə sisteminin
- ☐ bank sisteminin
- ☒ maliyyə sisteminin
- ☐ kredit sisteminin

353 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır: 1. girovlu 2. bazar və qeyri bazar; 3. uduşlu və faizli; 4. sıfır kuponlu; 5. girovsuz;

- ☐ 3, 4

- ☐ 1, 2
- ☒ 1, 5
- ☐ 2, 4
- ☐ 1, 4

354 Sığortaçı kimdir?

- ☐ sığorta agentı
- ☐ sığorta ödənişi edən şəxs
- ☐ fiziki şəxs
- ☒ sığorta şirkəti
- ☐ sığorta premiyası alan şəxs

355 Sığortanın formalarını göstərin.

- ☐ könüllü və qeyri kommersiya
- ☐ kollektiv və fərdi
- ☐ kommersiya və qeyri kommersiya
- ☒ könüllü və icbari
- ☐ kommersiya və icbari

356 Şəxsi sığortanın hansı növü icbari sayılır?

- ☐ ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta
- ☐ bədbəxt hadisələrdən sığorta
- ☐ uşaqların sığortası
- ☒ hərbiçilərin sığortası
- ☐ həyat sığortası

357 Franşiza nədir?

- ☐ sığorta növü
- ☐ sığorta ziyanının ödənilməsi
- ☐ bağlanan sığorta müqaviləsinin miqdarı
- ☒ sığorta şirkətinin ödəmədiyi ziyanın miqdarı
- ☐ sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya

358 Hansı funksiya sığortanın funksiyası deyildir?

- ☐ yenidən bölgü
- ☐ nəzarət
- ☐ qarşısı alınma
- ☒ fiskal
- ☐ yığım

359 Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir?

- ☐ ikisi də eynidir
- ☐ sığorta ödənişlərinin ölçüsü ilə
- ☐ ödəmələrin dövriliyi ilə
- ☒ sığorta obyektı ilə

- ☐ sığorta mükafatlarının ölçüsü ilə

360 Sığorta təşkilatları hansı vəzifələri yerinə yetirməlidirlər?

- ☐ borc
☐ kredit
☐ sığorta və qeyri sığorta
☒ əmlak
☐ vergi

361 Riskin növlərinə görə sığorta müqaviləsi hansı müddətə bağlanır.

- ☐ 5 ilə 4 ildən 5 ilə qədər
☐ 2 ilə 2 ildən 3 ilə qədər
☐ 3 ilə 1ildən 2 ilə qədər
☒ 1 il 1 ildən çox olmayaraq
☐ 6 ay 9 aydan 4 ilə qədər

362 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- ☐ Rentabellik, ekvivalentlik, subraqasiya
☐ Sığorta marağı, subraqasiya, rentabellik
☐ Kontribusiya, ekvivalentlik, sığorta marağı
☒ Subraqasiya, kontribusiya, sığorta marağı
☐ Ekvivalentlik, kontribusiya, subraqasiya

363 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır

- ☐ sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı
☐ təkrarsığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişi
☐ sığorta ehtiyatları, sığorta ölənişləri, sığorta tədiyyələri
☒ nizamnamə kapitalı, sığorta ehtiyatları, təkrar sığorta
☐ topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları

364 Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- ☐ sığorta yarımnovləri
☐ sığorta yarım sahə
☐ sığorta sahəsi
☒ sığorta növü
☐ sığorta formaları

365 Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır:

- ☐ investisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün
☐ maliyyə dayanıqlığını təmin etmək üçün
☐ vergilərin ödənilməsi üçün
☒ ziyanın ödənilməsi üçün
☐ hüquqi şəxsləri kreditləşdirmək üçün

366 Sığorta fondunun formalaşma mənbələri hansıdır:

- ☐ subvensiyalar
- ☐ xeyriyyə məqsədi ilə edilmiş ödənişlər
- ☐ vergilər
- ☒ könüllü ödənişlər
- ☐ transferlər

367 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir? 1. yığım; 2. kəndit; 3. əmtəə; 4. risk; 5. qabaqlayıcı tədbirlər; 6. sosial;

- ☐ 2, 3, 4
- ☐ 1, 2, 6
- ☐ 1, 2, 3
- ☒ 1, 4, 5
- ☐ 2, 5, 6

368 Sığortanın sahələrini seçib göstərin: 1. əmlak sığortası; 2. könüllü sığorta; 3. şəxsi sığorta; 4. icbari sığorta; 5. tibbi sığorta;

- ☐ 3, 4
- ☐ 2, 4
- ☐ 1, 2
- ☒ 1, 3
- ☐ 1, 5

369 Sığorta hadisəsi baş verdikdə sığortaçının sığortalıya ödədiyi məbləğ:

- ☐ Fransıza
- ☐ Sığorta tədiyyəsi (haqqı)
- ☐ Sığorta tarifi
- ☒ Sığorta ödənişi
- ☐ Sığorta məsuliyyəti

370 Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1/Nizamnamə kapitalı 2/Sığorta ehtiyatları 3/Təkrar sığorta tədiyyələri 4/Topladığı sığorta tədiyyələri 5/Sığorta ödənişləri

- ☐ 2; 4; 5
- ☐ 3; 4; 5
- ☐ 1; 4; 5
- ☒ 1; 2; 3
- ☐ 1; 3; 5

371 İkiqat sığortalama nədir?

- ☐ Obyektin məbləğinin yarısının sığortalanması
- ☐ Obyektin 2 sığorta şirkətində sığortalanması
- ☐ Obyektin 2 dəfə sığortalanması
- ☒ Obyektin məbləğinin sığorta qiymətindən çox olması
- ☐ Obyektin 2 və daha çox şirkətində sığortalanması

372 Lisenziya nəyə əsas verən sənətdir

- ☐ Sığorta növünə
- ☐ Sığortanın vergi ödəməsinə
- ☐ Sığorta agentini işə götürməyə
- ☒ Sığorta fəaliyyətinə
- ☐ Sığorta ödənişi almağa

373 Sığorta təsnifatı nədir?

- ☐ Sığortanın sahələri və növləri
- ☐ Sığortanın sahələrə, yarım sahələrə, tiplərə və tariflərə görə bölgüsü
- ☐ Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü
- ☒ Sığortanın sahələrə, yarım sahələrə, növlərə və formalarına görə bölgüsü
- ☐ Sığortanın aparılma formalarına görə bölgüsü

374 Qeyri-proporsional təkrarsığorta müqavilələrinin formaları hansılardır?

- ☐ Kvota, Eksdent-zərər
- ☐ Kvota, limit
- ☐ Kvota, eksdent
- ☒ Eksdent-zərər, ekssedent-zərərlik
- ☐ Limit, eksdent

375 Sığorta agentli fəaliyyət göstərir:

- ☐ üçüncü şəxsin adından
- ☐ Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından
- ☐ Sığortalının adından
- ☒ Sığortaçının adından
- ☐ Öz şəxsi təşəbbüsü ilə

376 Kredit sığortasının obyektini göstərin

- ☐ İstiqrazlar
- ☐ Mallar və xidmətlər
- ☐ Pul vəsaitləri
- ☒ Kommersiya və ya ticarət krediti
- ☐ Qiymətli kağızlar və istehsal ehtiyatları

377 Kommersiya riski hansıdır?

- ☐ Siyasi risk
- ☐ İnflyasiya
- ☐ Tətil
- ☒ İflas
- ☐ Valyuta məhdudiyyətləri

378 Sığortaçının xüsusi kapitalına aiddir:

- ☒ Nazamnamə kapitalı, əlavə kapital, ehtiyat kapitalı
- ☐ Nizamnamə kapitalı, sığorta ehtiyatları istehlak fondu
- ☐ Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapitalı

- ☐ Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar
- ☐ Nizamnamə kapitalı, xüsusi kapital

379 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür.

- ☐ Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı
- ☐ Sığorta ödənişi, sığorta ehtiyatların
- ☐ Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi
- ☒ Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma
- ☐ Əmək haqqı, mükafat

380 Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir?

- ☐ Təkrarsığortada ödənişin qaytarılması
- ☐ Təkrar sığorta zamanı ödəniş qaydası
- ☐ Zərərin ödənilməsi
- ☒ İkiqat sığortalama zamanı zərərin sığortaçılar tərəfindən ödənilməsi üsulu
- ☐ Təkrarsığortada zərərin ödənilməsi

381 Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir.

- ☐ Protokol
- ☐ Sertifikat
- ☐ Bordero
- ☒ Polis
- ☐ Akt

382 Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir.

- ☐ Yunanıstanda
- ☐ ABŞ-da
- ☐ Böyük Britaniyada
- ☒ Yaponiyada
- ☐ Almaniyada

383 Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır.

- ☐ Hərbiçilərin sığortası
- ☐ Bədbəxt hadisələrə qarşı sığorta (fərdi)
- ☐ Ömürlük sığorta (ölüm halından)
- ☒ Həyatın qarışıq sığortası
- ☐ Sərnəşinlərin sığortası

384 Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır.

- ☐ Qismən
- ☐ Tam həcmdə
- ☐ Xüsusi saxlama məbləği həddində
- ☒ Təkrarsığorta müqaviləsində nəzərdə tutulan həddə
- ☐ Məsuliyyət limiti həddində

385 Maliyyə bazarının strukturuna aid deyil:

- ☐ borc kapitalı bazarı
- ☒ əmtəə və xidmətlər bazarı
- ☐ sığorta bazarı
- ☐ kredit bazarı
- ☐ fond bazarı

386 İkinci qiymətli kağızlar bazarı bu:

- ☐ qiymətli kağızların mübadilə sferasıdır
- ☐ məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ☒ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- ☐ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- ☐ əlavə qiymətli kağızların emissiyasıdır

387 Opsion dedikdə nə başa düşülür?

- ☐ gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar müqavilə
- ☒ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş;
- ☐ guzəştli kredit növü
- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

388 Listing xidməti nədir:

- ☐ Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
- ☒ Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
- ☐ Qiymətli kağızların ilkin bazarda emissiyası
- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası
- ☐ Maliyyə risklərinin sığortalanması

389 İlkin qiymətli kağızlar bazarı:

- ☐ Müəyyən olunmuş sayda nominalla məhdudlaşdırılan qiymətli kağızların emissiyası
- ☒ Qiymətli kağızların ilkin olaraq investorlar arasında yerləşdirilməsi
- ☐ Qiymətli kağızlar üzrə dövlət komitəsinin birinci idarəsi
- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası
- ☐ Qiymətli kağızların satılması üçün (əldə edilməsi) potensial alıcının axtarışı

390 Dünyanın ən qədim fond bircası hansıdır?

- ☐ Nyu York
- ☒ London
- ☐ Madrid
- ☐ Paris
- ☐ Tokio

391 Maliyyə bazarının tərkibinə daxil deyildir:

- ☐ Pul bazarı
- ☒ İnnovasiya bazarı
- ☐ Sığorta bazarı
- ☐ Valyuta bazarı
- ☐ Qiymətli kağızlar bazarı;

392 Adətən milli valyutanın kursu artır:

- ☐ tədiyyə balansı qeyri tarazlı olanda
- ☒ tədiyyə balansı aktiv olanda;
- ☐ tədiyyə balansı passiv olanda;
- ☐ tədiyyə balansında kəsir olanda
- ☐ tədiyyə balansı tarazlı olanda

393 İstehsal maya dəyərində daxil olan dəyişən xərcləri göstər

- ☐ ümumzavod xərcləri
- ☒ material, yanacaq , enerji xərcləri
- ☐ reklam xərcləri
- ☐ nəqliyyat xərcləri
- ☐ anbar xərcləri

394 Büdcənin bölüşdürücü funksiyasının mahiyyəti?

- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- ☒ Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsini əhatə edir
- ☐ Büdcə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- ☐ Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi
- ☐ Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək

395 Nəzarət funksiyasına aid olan əlaməti göstərin

- ☐ təhsil və mədəniyyət idarələrinin fəaliyyətinin maliyyələşdirilməsi.
- ☒ Müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilməsi
- ☐ İstehsalın səmərəliliyinin yüksəldilməsini təmin etmək
- ☐ Milli gəlirin bir hissəsinin ayrı-ayrı sahələr üzrə yenidən bölüşdürülməsini həyata keçirmək
- ☐ Vergilər sistemi vasitəsilə iqtisadiyyatın və investisiyanın tənzimlənməsini həyata keçirmək

396 Büdcə münasibətləri hansı şəxslər arasında yarana bilər?

- ☐ Fiziki şəxslə hüquqi şəxslər arasında
- ☐ Əhəlinin müxtəlif təbəqələri arasında
- ☒ Dövlətlə müəssisələr, təşkilatlar və əhəli arasında
- ☐ Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında
- ☐ Dövlətlə beynəlxalq təşkilatlar arasında

397 Dövlətin büdcə siyasəti nədən ibarətdir?

- ☐ Büdcə kəsiri
- ☒ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
- ☐ Xərclərin qənaətsiz istifadəsi

- ☐ Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi
- ☐ Xərclərin toplanan vergilərdən çox olması

398 Dövlət büdcəsi əks etdirir?

- ☐ Heç biri
- ☒ Gəlir və xərclər arasındakı balans
- ☐ Xərclərin istifadəsini
- ☐ Vergilərin cəlb olunmasını
- ☐ Gəlirlərin hansı mənbələrdən cəlb olunduğunu

399 Büdcə - maliyyə plan aktı kimi?

- ☐ Yeganə maliyyə plan aktıdır
- ☐ Əvəzsiz maliyyə plan aktıdır
- ☒ Universal maliyyə plan aktıdır
- ☐ Qeyri-real maliyyə plan aktıdır
- ☐ Heç biri

400 Büdcə gəlirləri ibarətdir?

- ☐ Sosial müavinətlər
- ☒ Vergilər, rüsumlar
- ☐ Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- ☐ Əhalinin sərbəst pul vəsaitləri
- ☐ Heç biri

401 Büdcənin tərtibi və müzakirəsi prosesində büdcə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?

- ☐ Vergilər Nazirliyi
- ☒ Milli Məclis
- ☐ Nazirliklər
- ☐ Prezident
- ☐ Nazirlər Kabineti

402 Minimal büdcə anlayışı tətbiq edilir?

- ☐ Ailə büdcəsinə münasibətdə
- ☐ Dövlət büdcəsinə münasibətdə
- ☒ Yerli büdcələrə münasibətdə
- ☐ Müəssisə büdcəsinə münasibətdə
- ☐ Heç biri

403 Hansı münasibətlər büdcə hüququ münasibətlərini təşkil edir

- ☐ Uzunmüddətli xarakter daşması
- ☒ Müvəqqəti xarakter daşması
- ☐ Regional olması
- ☐ Beynəlxalq olması
- ☐ Dövlətdən asılı olmaması

404 Bütçə hüquq münasibətlərinin digər hüquq münasibətlərindən fərqi nədir?

- ☐ Heç bir fərqi yoxdur
- ☒ Subyektlərin fəaliyyət dairəsi
- ☐ Uzunmüddətli xarakter daşması
- ☐ Beynəlxalq müqavilələrə əsaslanması
- ☐ Dürüstlüyün olması

405 Bütçə hüquq münasibətlərinin subyektlərini necə qruplaşdırmaq olar?

- ☐ Yalnız yerli özünüidarəetmə orqanları
- ☐ Dövlət - inzibati ərazi vahidlikləri və beynəlxalq təşkilatlar
- ☐ Yalnız Naxçıvan Muxtar Respublikasının yerli özünüidarəetmə orqanları
- ☐ Dövlət hakimiyyətinin nümayəndələri və beynəlxalq təşkilatlar
- ☒ Dövlət - inzibati ərazi vahidlikləri və dövlət hakimiyyəti - yerli özünüidarəetmə orqanları

406 Bütçə münasibətləri necə tənzimlənir?

- ☐ Konsitutsiya ilə
- ☒ "Bütçə sistemi haqqında" qanunla
- ☐ Prezidentin sərəncamları ilə
- ☐ Bələdiyyələrin normativ aktları ilə
- ☐ Beynəlxalq müqavilələr əsasında

407 Bütçə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?

- ☐ Beynəlxalq təşkilatlar
- ☒ Dövlət hakimiyyəti orqanları
- ☐ Bütçədən kənar fondlar
- ☐ Maliyyə idarələri
- ☐ Yerlərdə icra hakimiyyətləri

408 Bütçə prosesinin subyektləri arasında bütçə-hüquq münasibətləri nə vaxt yarana bilər?

- ☐ Subyektlər hüquq və vəzifələrindən azad olunduqları zaman
- ☒ Subyektlər hüquq və vəzifələrini icra edərkən
- ☐ Subyektlərin qarşılıqlı fəaliyyəti zamanı
- ☐ Maliyyə münasibətləri yaranan zaman
- ☐ Subyektlər qanunvericiliyə əməl etmədikləri zaman

409 Aşağıdakılardan hansı bütçə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?

- ☐ Bütçənin təşkili prosesində əmələ gəlir
- ☒ Müəssisələr arasında yaranır
- ☐ Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
- ☐ Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır
- ☐ Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.

410 Dövlət bütçəsinin layihəsini hansı təşkilat hazırlayır?

- ☐ Nazirlər Kabineti
- ☒ Maliyyə Nazirliyi
- ☐ Milli Məclis
- ☐ Vergilər Nazirliyi
- ☐ Prezident Aparatı

411 Naxçıvan MR-nın büdcəsini hansı orqan təsdiq edir?

- ☐ Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
- ☒ Naxçıvan MR-sı Ali Məclisi
- ☐ Naxçıvan MR-nın Nazirlər Kabineti
- ☐ Naxçıvan MR-nın müvafiq icra orqanları
- ☐ Milli Məclis

412 Büdcənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- ☐ dövlət gəlirlərinin topladığı əsas fondlardır.
- ☒ dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir;
- ☐ dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir;
- ☐ ÜDM-nin dəyərinin dövlətin əlində cəmlənən hissəsidir;

413 Dövlətin əsas maliyyə planı hansıdır?

- ☐ sosial-iqtisadi inkişaf proqnozları;
- ☐ ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları;
- ☒ dövlət büdcəsi.
- ☐ toplu maliyyə balansı;
- ☐ vahid büdcə təsnifatı;

414 Büdcənin funksiyalarına aid deyil:

- ☐ sosial siyasətin maliyyə təminatı;
- ☒ ölkənin müdafiəsinin təşkili.
- ☐ ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
- ☐ iqtisadiyyatın təzidlənməsi və həvəsləndirilməsi funksiyası;
- ☐ nəzarət funksiyası;

415 Ölkənin büdcə sisteminin təşkili, ayrı-ayrı büdcə həlqələri arasında qarşılıqlı əlaqələr, büdcələrin fəaliyyətinin təşkilatı - hüquqi əsasları, büdcə vəsaitlərinin yaradılması və istifadəsi formalarının məcmusu müəyyən edir:

- ☐ bütün cavablar doğrudur.
- ☒ büdcə quruluşunu;
- ☐ büdcə sistemini;
- ☐ büdcə sisteminin vahidliyini;
- ☐ ayrı-ayrı büdcə həlqələrinin müstəqilliyini

416 Federativ dövlətlərin büdcə sistemi neçə həlqədən ibarətdir ?

- ☐ 2 və ya 3
- ☒ 3

- ☐ 1
- ☐ 2
- ☐ 4

417 Bütçə sisteminin qurulması prinsiplərinə aid deyil:

- ☐ bütçənin həqiqiliyi.
- ☒ bütçə sisteminin sabitliyi;
- ☐ bütçə sisteminin vahidliyi
- ☐ ayrı-ayrı bütçə həlqələrinin müctəqilliyi
- ☐ bütçələrin balanslaşdırılması;

418 Bütçə sistemi haqqında AR Qanunu ilk dəfə neçənci ildə qəbul olunmuşdur?

- ☐ 1994
- ☒ 1992
- ☐ 1991
- ☐ 1990
- ☐ 1993

419 Dövlət bütçəsi haqqında AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2000
- ☒ 1999
- ☐ 1992
- ☐ 1995
- ☐ 2002

420 Hazırda fəaliyyət göstərən Bütçə sistemi haqqında AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- ☐ 2011
- ☒ 2002
- ☐ 2003
- ☐ 2001
- ☐ 2012

421 Hazırda fəaliyyət göstərən Bütçə sistemi haqqında AR Qanunu neçənci ildə qüvvəyə minmişdir?

- ☐ 1 yanvar 2000 –cü ildə
- ☒ 1 yanvar 2003 –cü ildə
- ☐ 2 iyul 2002-ci ildə
- ☐ 1 yanvar 2002 –cü ildə
- ☐ 1 yanvar 2012 –cü ildə

422 Bütçədənkənar əməliyyatlar dedikdə nə başa düşülür?

- ☐ sadalananların heç biri
- ☒ bütçə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət bütçəsindən kənarda əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
- ☐ qeyri-bütçə müəssisələrinin əməliyyatları
- ☐ qanunvericilikdə müəyyən edilmiş qaydada bütçədən ayrılmış vəsaitin kənarda xərclənməsi ilə bağlı maliyyə əməliyyatları

- ☐ sadalananların hər biri

423 Bütçə quruluşuna daxildir:

- ☐ bütçə təsnifatı, bütçə hüququ, bütçə planlaşdırılması.
- ☒ bütçə sistemi, bütçə təsnifatı, bütçə sisteminin təşkili prinsipləri
- ☐ bütçə sistemi, bütçə təsnifatı, dövlət quruluşu
- ☐ bütçə sistemi, bütçə sisteminin təşkili prinsipləri, dövlət quruluşu
- ☐ dövlət quruluşu, bütçə sistemi, bütçə hüququ

424 Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar:

- ☒ bütçə təşkilatı
- ☐ dövlət müəssisələri;
- ☐ unitar təşkilatlar
- ☐ ictimai təşkilat
- ☐ sadalananların hər biri

425 Bütçə təşkilatı dedikdi başa düşülür:

- ☐ dövlət büdcəsindən dotasiya alan bələdiyyələr
- ☒ maliyyələşməsi bilavasitə bütçə hesabına həyata keçirilən müəssisə və təşkilatlar
- ☐ mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- ☐ səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar
- ☐ dövlət büdcəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar

426 Bütçə sisteminin təşkili prinsiplərinə aid deyildir:

- ☐ aşkarlıq prinsipi, həqiqilik prinsipi
- ☒ vahidlik prinsipi, bölgü və yenidən bölgü prinsipi
- ☐ vahidlik prinsipi, bütçənin həqiqiliyi prinsipi;
- ☐ ayrı-ayrı bütçə həlqələrinin müstəqilliyi prinsipi
- ☐ aşkarlıq prinsipi, vahidlik prinsipi

427 Bütçə sisteminin təşkili prinsiplərini göstərin:

- ☐ öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- ☒ bütçənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;
- ☐ vahidlik prinsipi, aparıcılıq prinsipi;
- ☐ təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi;
- ☐ özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi

428 Azərbaycan Respublikasında bütçə ili hansı dövrü əhatə edir?

- ☐ 1 yanvar-31 dekabr
- ☒ 1 yanvar-31 dekabr
- ☐ 1 sentyabr-31 avqust;
- ☐ 1 aprel-31 mart;
- ☐ 1 oktyabr-30 sentyabr;

429 Prosesual hüquqi normalarına aid deyil:

- ☐ göstərilənlərdən heç biri aid deyil..
- ☒ gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;
- ☐ büdcənin tərtibi qaydaları
- ☐ büdcə layihələrinin baxılması və təsdiqi qaydaları;
- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları

430 Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aiddir:

- ☐ büdcənin icrası haqqında hesabatın hazırlanması.
- ☒ dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi
- ☐ büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi
- ☐ büdcə layihəsinin hazırlanması
- ☐ büdcənin icrasının həyata keçirilməsi

431 Dövlət İcra hakimiyyəti orqanlarının büdcə səlahiyyətlərinə aiddir:

- ☐ bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi
- ☒ büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi
- ☐ büdcənin Milli Məclisdə müzakirəsini təşkili;
- ☐ büdcə qanununun qəbul edilməsi;
- ☐ büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi

432 Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi
- ☒ olunmuş gəlirlər: dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;
- ☐ yerli büdcələrin tərtibi və baxılması;
- ☐ bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi;

433 Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:

- ☐ büdcənin alternativ gəlirləri
- ☒ büdcələrin xüsusi gəlirləri;
- ☐ büdcələrin tənzimləyici gəlirləri
- ☐ büdcənin sabit gəlirləri
- ☐ büdcənin qorunan gəlirləri

434 Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait:

- ☐ dəyişən gəlirlər
- ☒ büdcələrin tənzimləyici gəlirləri;
- ☐ büdcələrin xüsusi gəlirləri;
- ☐ möhkəmləndirilmiş gəlirlər
- ☐ sabit gəlirlər

435 Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim

- ☐ büdcənin alternativ gəlirləri
- ☒ büdcələrin xüsusi gəlirləri;
- ☐ büdcələrin tənzimləyici gəlirləri
- ☐ büdcənin sabit gəlirləri

☐ büdcənin qorunan gəlirləri

436 Tənzimləyici gəlirlərə aid edilmir:

- ☐ büdcə ssudası.
☒ qrantlar
☐ dotasiya
☐ subvensiya
☐ subsidiya

437 Dövlət büdcəsindən yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə verilən maliyyə yardımı:

- ☒ dotasiya
☐ subsidiya
☐ subvensiya
☐ subsidiya və ya subvensiya
☐ ssuda və ya subvensiya

438 Dövlət büdcəsindən bələdiyyə büdcəsinə müəyyən müddətə, qaytarılmaq şərtlə verilən maliyyə vəsaiti:

- ☐ dotasiya
☒ büdcə ssudası;
☐ büdcə krediti
☐ subvensiya
☐ subsidiya

439 Məqsədli maliyyənin həyata keçirilməsi üçün dövlət büdcəsindən yerli büdcələrə verilən, həmin məqsədə və vaxtında istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaiti:

- ☐ büdcə krediti
☒ subvensiya
☐ subsidiya
☐ dotasiya
☐ büdcə ssudası;

440 Dövlət büdcəsindən yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə yardımı:

- ☐ heç biri.
☒ subsidiya
☐ subvensiya
☐ büdcə krediti
☐ büdcə ssudası

441 Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:

- ☐ heç biri
☒ büdcə sekvstri
☐ büdcə ssudası;

- ☐ büdcə qrantı
- ☐ büdcə krediti

442 Müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar dövlət büdcəsinin NMR büdcəsi ilə və yerli büdcələrlə əlaqəsi:

- ☐ üfqi büdcə nizamlaşdırılması
- ☒ büdcələrarası münasibətlər
- ☐ büdcə sistemi
- ☐ büdcə quruluşu
- ☐ büdcə tənzimlənməsi

443 Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:

- ☐ büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafeələrinin əlaqələndirilməsi
- ☒ büdcə sisteminin vahidliyi prinsipi;
- ☐ xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi
- ☐ büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi;
- ☐ dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi;

444 Aşağıdakı gəlir növü nizamlaşdırıcı gəlirlərə aid edilə bilməz:

- ☐ qanunvericilikdə nəzərdə tutulan digər vergilər.
- ☒ Mərkəzi Bankın mənfəətindən daxilolmalar
- ☐ hüquqi şəxslərin mənfəət vergisi;
- ☐ aksiz vergisi (idxal malları aksiz vergisindən başqa);
- ☐ əlavə dəyər vergisi (idxala görə ƏDV-dən başqa);

445 Büdcə xərclərinin funksional təsnifatına aid deyil:

- ☐ bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri;
- ☒ əməyin ödənişi xərcləri.
- ☐ ümumi dövlət xərcləri;
- ☐ müdafiə xərcləri;
- ☐ məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması;

446 Büdcə xərclərinin funksional təsnifatına aiddir:

- ☐ idarənin digər xərcləri.
- ☒ ali təhsilə çəkilən xərclər;
- ☐ əməyin ödənişi xərcləri
- ☐ idarənin saxlanılması xərcləri
- ☐ yanacaq və sürtkü materiallarının alınması xərcləri

447 Büdcə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- ☐ dövlət idarəetmə sektoru üzrə xərclər
- ☒ büdcələr arasında transferlər.
- ☐ əməyin ödənişi xərcləri;
- ☐ idarənin saxlanılması xərcləri
- ☐ faizlər üzrə ödənişlər

448 Müvafiq qanunvericilik ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, NMR büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalar:

- ☐ heç biri
- ☒ büdcənin gəlirləri
- ☐ büdcənin vəsaitləri
- ☐ büdcənin vergili gəlirləri
- ☐ dövlət gəlirləri

449 Dövlət büdcəsinin gəlirlərini göstərin:

- ☐ heç biri.
- ☒ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
- ☐ əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi
- ☐ bütün subyektlərin ödədikləri mənfəət vergisi

450 Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- ☐ özəl müəssisələrin ödədiyi mənfəət vergisi
- ☐ dövlət müəssisələrin ödədiyi mənfəət vergisi
- ☐ özəl müəssisələrin ödədiyi torpaq vergisi
- ☐ sadəlanların hamısı dövlət büdcəsinə ödənilir
- ☒ bələdiyyə müəssisələrin ödədiyi mənfəət vergisi;

451 Dövlət büdcəsinin gəlirlərinə aid edilir:

- ☐ heç biri.
- ☒ fiziki şəxslərin gəlir vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☐ bələdiyyə müəssisələrin mənfəət vergisi

452 Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəlirlərinə aid edilir. Səhv olanı göstərin:

- ☐ “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu”na bərpa edilməsi üzrə daxilolmalar;
- ☒ şəhər və rayonların ərazilərində fəaliyyət göstərən və mərkəzləşmiş qaydada vergi uçotunda olan vergi ödəyicilərindən hesablanmış fiziki şəxslərin gəlir vergisi
- ☐ xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar
- ☐ “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun gəlirləri
- ☐ aksiz markalarının satışından daxilolmalar

453 Birbaşa gəlirləri göstərin:

- ☐ mədən vergisi, aksizlər
- ☒ mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi;
- ☐ mənfəət vergisi, aksizlər;
- ☐ mənfəət vergisi, əlavə dəyər vergisi;
- ☐ mədən vergisi, fiziki şəxslərin gəlir vergisi

454 Büdcə gəlirlərinin əsas maddi mənbəyini təşkil edir:

- ☐ müəssisələrin əldə etdiyi xalis mənfəət.
- ☒ milli gəlir;
- ☐ milli sərvət
- ☐ xarici dövlətlərin milli gəliri və milli sərvəti;
- ☐ vətəndaşların şəxsi gəlirləri

455 Bütçə sistemi və bütçədən kənar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- ☐ sadalananların heç biri.
- ☒ fiskal funksiya
- ☐ nəzarət funksiyası;
- ☐ tənzimləyici funksiya
- ☐ həvəsləndirici funksiya

456 Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

- ☐ sadalananların heç biri.
- ☒ real vergilər;
- ☐ xüsusi vergilər
- ☐ vasitəli vergilər
- ☐ universal vergilər;

457 Dövlət vergilərinin sayı neçədir?

- ☐ 6
- ☒ 9
- ☐ 4
- ☐ 13
- ☐ 7

458 Bütçədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait

- ☐ sadalananların heç biri.
- ☒ bütçə xərcləri;
- ☐ subvensiya
- ☐ subsidiya
- ☐ bütçə ssudası

459 Bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlər-dən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:

- ☐ sadalananların heç biri.
- ☒ yerli xərclər
- ☐ ümumi xərclər
- ☐ əsaslı xərclər;
- ☐ cari xərclər

460 Dövlət bütçəsinin cari xərclərinə aid edilmir:

- ☐ pensiyalar
- ☒ səhmlərin alınması xərcləri
- ☐ qrantlar
- ☐ faiz üzrə ödənişlər
- ☐ sosial müavinatlara xərclər

461 Dövlət büdcəsinin əsaslı xərclərinə aid edilmir:

- ☐ səhmlərin və əsaslı vəsaitlərin alınması
- ☒ qrantlar
- ☐ əsaslı vəsaitlərin alınması
- ☐ kapital qoyuluşuna çəkilən xərclər
- ☐ səhmlərin alınması

462 Dövlət büdcəsinin cari xərclərinə aiddir:

- ☐ malların alınması, səhmlərin alınması
- ☒ qrantlar, pensiya ödənişləri
- ☐ əmək haqqı, səhmlərin alınması
- ☐ əmək haqqı, əsaslı vəsaitlərin alınması
- ☐ qrantlar, səhmlərin alınması

463 Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- ☐ kapital qoyuluşları; faiz üzrə ödənişlər
- ☐ səhmlərin alınması; faiz üzrə ödənişlər
- ☐ əsaslı vəsaitlərin alınması; subsidiyalar
- ☒ səhmlərin alınması; əsaslı vəsaitlərin alınması
- ☐ əsaslı vəsaitlərin alınması; qrantlar

464 Büdcə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir. Səhv olanı göstərin:

- ☐ fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- ☒ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər
- ☐ büdcə idarələrinin saxlanmasına təxsisatlar
- ☐ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi
- ☐ əhaliyə ödənişlər

465 Yerli büdcələrdən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ bələdiyyələrə maliyyə yardımı
- ☒ bələdiyyə borclarının ödənilməsi və onlara xidmət edilməsi
- ☐ əsaslı tədqiqatlar və elmi-texniki inkişafə yardım
- ☐ dövlət investisiya proqramlarının həyata keçirilməsi

466 Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- ☐ bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi
- ☒ məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər
- ☐ bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması
- ☐ yerli özünüidarəetmə orqanlarının saxlanması

- ☐ məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili;

467 Bütçə təşkilatlarının maliyyə planı necə adlanır?

- ☐ sadalananların heç biri
☒ xərc smetası
☐ gəlirlər və xərclər balansı;
☐ bütçə
☐ maliyyə resursları

468 Kapital bazarının maliyyə alətlərinə aiddir:

- ☐ Heç biri
☒ Kapital bazarı birbaşa və portfel investisiyalar şəkilində orta və uzun müddətli bank kreditlərindən təşkil olunmuşdur.
☐ Buraya yalnız uzun müddətli bank kreditləri və avro istiqraz və avro bondlar aiddir
☐ Kapital bazarı depozit ehtiyatlarının investisiyalaşdırılması hesabına formalaşır
☐ Kapital bazarı yalnız beynəlxalq maliyyə bazının alətləri hesabına formalaşdırılır.

469 Pul bazarının maliyyə alətləri ibarətdir:

- ☐ Göstərilən a və b variantları üzrə cavabın hər ikisi
☒ Göstərilən a, b və c variantları üzrə cavabların hər üçü
☐ DQİ və AMB notlatı, veksəl, depozit sertifikatı
☐ Qısa müddətli borcalmalar və kreditlər
☐ Valyuta bazarında xarici valyuta ilə əməliyyatlar

470 Maliyyə resurslarının tərkibinə daxil edilmir:

- ☐ Sığorta fondunun vəsaitləri və amortizasiya ayırmaları
☒ Milli gəlir və əmək haqqı
☐ Mənfəət və amortizasiya ayırmaları
☐ Mənfəət və vergilər
☐ Vergilər və amortizasiya ayırmaları

471 Müasir valyuta sistemi nəzərdə tutur:

- ☐ beynəlxalq hesablaşmalarda əmtədən istifadəni
☒ tənzimlənən valyuta kursundan istifadəni;
☐ beynəlxalq hesablaşmalarda qızıldan istifadəni
☐ ölkələrin təsbit (fiksasiya) edilmiş valyuta kursunu dəstəkləməsini
☐ milli valyuta kursunun tənzimlənməsi üçün beynəlxalq orqanın mövcudluğunu

472 İstənilən xarici valyutaya məhdudiyyətsiz dəyişdirilən valyuta adlanır

- ☐ ehtiyat
☒ azad dönərli
☐ qismən dönərli
☐ dönərli olmayan
☐ milli

473 Bazarda tələb və təklifin təsiri nəticəsində formalaşan valyuta kursuna deyilir:

- ☐ sabit kurs
- ☒ üzən kurs;
- ☐ rəsmi kurs
- ☐ təsbit edilmiş kurs
- ☐ tənzimlənən

474 Valyutanın ölkəyə daxil olması və ölkədən axınının nisbəti əks olunur

- ☐ maliyyə balansında
- ☒ tədiyyə balansında;
- ☐ ticarət balansında
- ☐ hesablaşma balansında;
- ☐ Mərkəzi Bankın balansında

475 Əgər valyuta daxilolmaları valyuta axınından çox olarsa, onda tədiyyə balansı:

- ☐ tənzimlənməyən adlanır
- ☒ aktiv adlanır
- ☐ passiv adlanır
- ☐ tarazlaşdırılmış adlanır
- ☐ müvazinətli adlanır

476 Təyinatına görə beynəlxalq kreditlər bölünür: 1) firma (xüsusi); 2) maliyyə; 3) dövlət; 4) beynəlxalq; 5) regional;

- ☐ 2; 3
- ☐ 3; 4
- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 1; 3

477 Beynəlxalq kreditlər verilir:

- ☐ ancaq dollar ilə
- ☒ kreditör ölkənin, borc alan ölkənin, üçüncü ölkələrin valyutası və beynəlxalq hesablaşma pul vahidləri ilə
- ☐ ancaq kreditör ölkənin valyutası ilə
- ☐ ancaq azad dövrəli valyuta ilə
- ☐ borc alan ölkənin valyutası ilə

478 Beynəlxalq maliyyənin ən geniş əhatəli sferası hansıdır?

- ☐ beynəlxalq əmtəə dövriyyəsi
- ☒ valyuta bazarı
- ☐ qiymətli kağızlar bazarı
- ☐ kredit bazarı
- ☐ sığorta bazarı

479 London klubu neçə kommersiya bankını özündə birləşdirir?

- ☐ 50
- ☒ 600
- ☐ 550
- ☐ 400
- ☐ 100

480 Paris klubu özündə neçə ölkəni birləşdirir?

- ☐ 21
- ☒ 19
- ☐ 15
- ☐ 30
- ☐ 12

481 Paris klubu nə vaxt yaradılıb?

- ☐ 1955
- ☒ 1956
- ☐ 1934
- ☐ 1970
- ☐ 1949

482 Qlobal maliyyə sistemi aşağıdakı altsistemlərdən ibarətdir: 1. dünya maliyyəsi; 2. transmilli təkraristehsal sistemləri; 3. milli maliyyə sistemləri; 4. regional maliyyə institutları; 5. beynəlxalq maliyyə institutları;

- ☐ 3; 5
- ☒ 1; 2
- ☐ 2; 4
- ☐ 4; 5
- ☐ 3; 4

483 Regional maliyyə institutlarına aiddir: 1. Avropa yenidənqurma və inkişaf bankı; 2. Afrika inkişaf bankı; 3. Beynəlxalq valyuta fondu; 4. Dünya bankı; 5. Beynəlxalq yenidənqurma və inkişaf bankı;

- ☐ 1; 4
- ☒ 1; 2
- ☐ 2; 4
- ☐ 4; 5
- ☐ 3; 4

484 Regional maliyyə institutlarına aiddir:

- ☐ beynəlxalq maliyyə institutları
- ☒ Avropa yenidənqurma və inkişaf bankı;
- ☐ Beynəlxalq valyuta fondu
- ☐ Dünya bankı
- ☐ Beynəlxalq yenidənqurma və inkişaf bankı

485 Beynəlxalq valyuta fondunun məqsədlərinə nə aid deyildir:

- ☐ tədiyyə balansında baş vermiş pozuntuların aradan qaldırılması üçün üzv olanların fondun resurslarından istifadəsini təmin etmək
- ☒ üzv ölkələrin xalq təsərrüfatının sahələrinin yenidənqurulmasına və inkişafına yardım etmək;
- ☐ beynəlxalq valyuta kooperasiyasına yardım etmək
- ☐ beynəlxalq ticarətin balanslı inkişafını təmin etmək
- ☐ valyuta kurslarının stabil qalmalarına yardım etmək

486 Beynəlxalq maliyyə münasibətlərinin nəticə etibarilə ən səmərəli sahəsinə aiddir:

- ☐ sığorta bazarı
- ☒ qiymətli kağızlar bazarı
- ☐ beynəlxalq əmtəə dövriyyəsi
- ☐ kredit bazarı
- ☐ valyuta bazarı

487 Tədiyyə balansının dövlətlərarası tənzimləmə metoduna aid deyildir:

- ☐ beynəlxalq təşkilatların kreditləri
- ☒ qiymətli kağızların satışı
- ☐ dövlət tərəfindən ixracın kreditləşdirməsi şərtlərinin uzlaşdırılması
- ☐ ikitərəfli hökumət kreditləri
- ☐ mərkəzi bankların svop əməliyyatlarına görə qısamüddətli qarşılıqlı kreditləri

488 Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?

- ☐ bitməmiş istehsal
- ☒ satılmış məhsul
- ☐ materiallar
- ☐ alıcıda məhsul mühafizədə olan mallar
- ☐ əsas fondlar

489 Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?

- ☐ dövlət büdcəsinə vergilərin götürülməsi
- ☐ inzibati idarə heyətinin əməkhaqqının hesablanması
- ☒ planlaşma, operativ idarə olunma, nəzarət
- ☐ bank tərəfindən kreditin verilməsi
- ☐ məhsul istehsalı

490 Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər

- ☐ satıcılara olan borcun ödənilməsi
- ☒ sair satışından gəlir
- ☐ əsas iş fəaliyyətindən gəlir
- ☐ amortizasiya ayırmaları
- ☐ DSMF götürmələr

491 Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?

- ☐ ümumi zavod xərclərinə
- ☒ istehsal maya dəyərinə

- ☐ maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə
- ☐ kommersiya xərclərinə
- ☐ istehsal maya dəyərinə

492 Müəssisə maliyyə sanksiyasına görə cəriməni hansı vəsaitdən ödəyir?

- ☐ balans mənfəəti
- ☒ xalis mənfəət
- ☐ ümumi gəlir
- ☐ satışdan gəlir
- ☐ sair satışdan gəlir

493 Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- ☐ alıcılar tərəfindən məl-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
- ☒ satış məhsul üçün pul vəsaitinin hesablanma hesabına daxil olduqda
- ☐ istehsal başa çatdıqda
- ☐ satış başa çatdıqda
- ☐ materiallar istehsala verildikdə

494 Müəssisənin maliyyə vəsaitinin sabitliyi nədən aslıdır?

- ☐ büdcəyə vergilərin köçürülməsindən
- ☒ satışdan gəlirin daxil olmasından
- ☐ istehsal planının yerinə yetirilməsindən
- ☐ malların alıcıları yola salmasından
- ☐ banklarla hesablaşmalardan

495 Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- ☐ vergilərin ödənilməsi
- ☒ məhsul satışından gəlir
- ☐ əsas fondlardan istifadə
- ☐ dövriyyə kapitalından istifadə
- ☐ qiymət

496 Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir?

- ☐ müqavilə qiymətləri
- ☒ məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması
- ☐ hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı
- ☐ hesablama formaları

497 Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

- ☐ istehsalın həcmi
- ☒ təchizat şərtlərinin pozulması
- ☐ müqavilə qiymətləri
- ☐ məhsulun keyfiyyəti
- ☐ istehsalın ritmikliyi

498 Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- ☐ tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
- ☒ plan tam maya dəyəri, tam mənfəəti
- ☐ maya dəyəri, mənfəət, aksizlər
- ☐ tam maya dəyəri, əlavə dəyər vergisi
- ☐ istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri

499 Məhsulun istehsal maya dəyərində daxil olmayan xərcləri göstər.

- ☐ amortizasiya ayrımları
- ☒ nəqliyyat xərcləri, qablaşdırma xərcləri
- ☐ material, köməkçi material
- ☐ istehsal işçilərinin əməkhaqqı
- ☐ enerji xərcləri

500 Müəssisələrdə əsaslı təmir ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- ☐ məhsul satışı ilə əlaqədar xərclər
- ☒ istehsal maya dəyəri
- ☐ maliyyə fəaliyyəti ilə əlaqədar xərclər
- ☐ investisiya xərcləri
- ☐ məcburi xərclər

501 Müəssisələrdə əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları hansı Qanun əsasında təsdiq olunmuşdur?

- ☐ «Səhmdar cəmiyyəti haqqında» AR Qanunu
- ☒ AR Vergi Məcəlləsi
- ☐ «Büdcə sistemi haqqında» AR Qanunu
- ☐ »Müəssisələr haqqında» AR Qanunu
- ☐ «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu

502 Sosial vergilərin ödənilmə mənbəyini göstər

- ☐ sair satışdan gəlir
- ☒ məhsul satışından gəlir
- ☐ xalis mənfəət
- ☐ balans mənfəəti
- ☐ satışdankənar əməliyyatlardan gəlirlər

503 Müəssisənin sərəncamında qalan xalis gəlir necə adlanır?

- ☐ satışdankənar əməliyyatlardan mənfəət
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ ümumi gəlir
- ☐ satışdan gəlir
- ☐ balans mənfəət

504 Müasir dövrdə müəssisələrdə mənfətin formalaşma mənbələrini göstər:

- ☐ əməliyyatlardan, vergilərdən
- ☒ innovasiya fəaliyyətindən; əsas iş fəaliyyətindən; istehsalçılıq fəaliyyətindən
- ☐ satışdan əldə edilən mənfəət, faizlər
- ☐ maliyyə fəaliyyətindən başqa müəssisələrə ödənilən cərimələr
- ☐ satışdankənar əməliyyatlardan, ƏDV

505 Müəssisədə tədavül sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?

- ☐ bitməmiş istehsalla əlaqədar xərclər
- ☒ kommersiya xərcləri
- ☐ sex xərcləri
- ☐ nəqliyyat və material xərcləri
- ☐ material xərcləri

506 Müəssisələrdə sair satışdan əldə edilən mənfəətin tərkibi hansı istiqamətlərdə formalaşır?

- ☐ maliyyə fəaliyyətindən
- ☒ nəqliyyat, təmir, tikinti və s. Təsərrüfatlardan
- ☐ əsas iş fəaliyyətindən
- ☐ satışdankənar əməliyyatlardan
- ☐ maliyyə sanksiyalarına görə daxil olmalardan

507 Hesabat (baza) dövrünün rentabelliyyənin hesablanması qaydası necədir?

- ☐ baza mənfəəti vurulsun baza maya dəyərinə
- ☐ baza maya dəyərinə baza mənfəətinə nisbəti kimi
- ☒ baza mənfəətinin baza maya dəyərinə nisbəti kimi
- ☐ baza maya dəyəri çıxılsın, baza mənfəəti
- ☐ baza mənfəəti çıxılsın tam maya dəyəri

508 Maliyyənin mahiyyətini göstər

- ☐ vətəndaşların pul vəsaitidir
- ☒ makro və mikro səviyyələrdə pul vəsaiti fondlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar pul münasibətləridir
- ☐ pul vəsaitləri fondlarının məcmusudur
- ☐ dövlətin pul vəsaitidir
- ☐ müəssisənin pul vəsaiti fondudur

509 Maliyyə vasitəsi ilə müəssisələrdə bölgü obyektini nə təşkil edir?

- ☐ kredit fondları
- ☒ məcmuu daxili məhsulun dəyəri
- ☐ əhalinin gəlirləri
- ☐ istehsal fondları
- ☐ istehsal və qeyri-istehsal fondlar

510 Mikro səviyyədə pul vəsaiti fondlarının formalaşması və istifadəsinin forma və metodlarının məcmuu nəyi ifadə edir?

- ☐ büdcə

- ☒ müəssisənin maliyyə mexanizmi
- ☐ müəssisənin pul fondları
- ☐ büdcə mexanizmi
- ☐ büdcə münasibətləri

511 Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər

- ☐ büdcə vəsaiti
- ☒ uzunmüddətli kredit və vaxtı keçmiş kreditör borcları
- ☐ sığorta mənbələri
- ☐ amortizasiya ayrımları
- ☐ mənfəət

512 Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər

- ☐ maliyyə ehtiyatı
- ☒ sosial xərclər
- ☐ material xərcləri
- ☐ istehlak fondu
- ☐ vergilər

513 Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?

- ☐ maya dəyərindən
- ☒ istehsal planından
- ☐ hesabat balansından
- ☐ mənfəətdən
- ☐ maya planından

514 Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?

- ☐ rentabelliyə
- ☒ tam maya dəyərinə
- ☐ istehsal maya dəyərinə
- ☐ mənfəətə
- ☐ qiymətə

515 Qeyri-sənaye xarakterli məhsul (iş və xidmətlər) satışından gəlirin elementini göstər.

- ☐ amortizasiya ayrımları
- ☐ əməkhaqqı
- ☒ təmir təsərrüfatından gəlir
- ☐ satışdankənar əməliyyatlardan gəlir
- ☐ məhsul satışından gəlir

516 Müəssisələrdə təmir fondunun təşkili ilə əlaqədar xərclər harada əks olunur?

- ☐ yığım fondunda
- ☒ istehsal maya dəyərində
- ☐ amortizasiya fondunda
- ☐ istehlak fondunda

☐ tam maya dəyərində

517 Mənfəət vergisinin ödənilmə mənbəyini göstər

- ☐ xalis mənfəət
- ☐ müəssisənin sərəncamında qalan mənfəət
- ☐ satışdan əldə edilən mənfəət
- ☒ vergiyə cəlbolunan mənfəət
- ☐ balans mənfəəti

518 Yenidən bölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

- ☐ amortizasiya ayrımları
- ☒ qismüddətli kreditlər, sığorta məbləği
- ☐ mənfəət
- ☐ bölüşdürülməyən mənfəət
- ☐ möhkəmpassivlər

519 Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan oturu hansı fond yaradılır?

- ☐ ehtiyat fondu
- ☒ istehlak fondu
- ☐ əməkhaqqı fondu
- ☐ yığım fondu
- ☐ valyuta fondu

520 Müəssisədə maliyyə ehtiyatı fondunai mənfəətin hansı hissəsindən hər il ayırma köçürülür?

- ☐ ümumi mənfəət, xalis mənfəət
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ balans mənfəəti
- ☐ vergiyə cəlb olunmayan mənfəət
- ☐ xalis mənfəət

521 Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

- ☐ valyuta fondu
- ☒ fəaliyyətin adi növlərindən əldə edilən gəlir
- ☐ bölüşdürülməyən mənfəət
- ☐ balans mənfəəti
- ☐ ehtiyat fondu

522 Müəssisədə bütün maliyyə əməliyyatları başa çatdıqdan sonra onun fəaliyyəti nəzarətin hansı metodu ilə yoxlanılır?

- ☐ baxış
- ☒ təftiş
- ☐ siyahıyaalma
- ☐ təhlil
- ☐ monitoring

523 Müəssisədə təsərrüfatdaxili nəzarət hansı şöbə tərəfindən həyata keçirilir?

- ☐ nazirliyin təftiş orqanı
- ☒ mühasibatlıq, maliyyə şöbəsi
- ☐ audit firması
- ☐ vergi nəzarəti
- ☐ maliyyə orqanları

524 Müəssisələrdə maliyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim tərəfindən aparılır?

- ☐ auditor
- ☒ baş mühasib
- ☐ müəssisə rəhbəri
- ☐ menecer
- ☐ iqtisadçı

525 Müəssisə hansı göstəriciyə görə faizlə DSMF ayrımlar köçürür?

- ☐ ehtiyat fonduna görə
- ☐ istehlak fonduna görə
- ☒ əməkhaqqı fonduna görə
- ☐ məhsul satışından gəlirə görə
- ☐ mənfəətə görə

526 Müəssisənin bölüşdürülməyən mənfəəti hesabına ödənilən xərc

- ☐ məhsul satışı ilə əlaqədar xərclər
- ☒ maliyyə sanksiyalarına görə ödəmələr
- ☐ mənfəət vergisi
- ☐ məhsul istehsalı xərcləri
- ☐ kommersiya xərcləri

527 Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc.

- ☐ cərimələrin ödənilməsi
- ☒ mənfəət vergisi
- ☐ isehlak fondu
- ☐ yığım fondu
- ☐ ehtiyat fondu

528 Müəssisədə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu

- ☐ valyuta fondu
- ☒ yığım fondu
- ☐ istehlak fondu
- ☐ ehtiyat fondu
- ☐ təmir fondu

529 Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

- ☐ əməliyyatlardan gəlir

- ☒ sair satışdan gəlir
- ☐ satışdan əldə edilən gəlir
- ☐ investisiya fəaliyyətindən əldə edilən
- ☐ maliyyə fəaliyyətindən gəlir

530 Satışdankənar xərclərin elementləri

- ☐ nəqliyyat xərcləri
- ☐ amortizasiya ayrımları
- ☒ maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri
- ☐ qablaşdırma xərcləri
- ☐ reklam xərcləri

531 Müəssisədə mənfəət və amortizasiya ayrımları hesabına hansı pul fondu yaradılır?

- ☐ amortizasiya fondu
- ☒ yığım fondu
- ☐ ehtiyat fondu
- ☐ istehlak fondu
- ☐ əməkhaqqı fondu

532 Müəssisədə maliyyənin idarə olunması subyektini göstər

- ☐ ıǵorta şirkəti
- ☒ menecment
- ☐ auditor təşkilatı
- ☐ mühasibatlıq
- ☐ vergi xidməti

533 Aksizlərin ödənilmə mənbəyini göstər

- ☐ sair satışdan gəlir
- ☒ müəssisənin satışından gəlir
- ☐ ümumi mənfəət
- ☐ xalis mənfəət
- ☐ işçilərin əməkhaqqı

534 Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- ☐ maliyyə əməliyyatlarından gəlir
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ satışdan əldə edilən gəlir
- ☐ sair satışdan əldə edilən gəlir
- ☐ balans mənfəəti

535 Müəssisədə xərclərin rentabelliği hansı göstəricilər əsasında hesablanır?

- ☐ balans mənfəəti, tam maya dəyəri
- ☒ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
- ☐ mənfəət, kommersiya xərcləri
- ☐ xalis mənfəət, maya dəyəri

- ☐ xalis mənfəət, istehsal maya dəyəri

536 Ayrı-ayrı çeşidlər üzrə rentabelliyn müəyyən edilməsi üçün istifadə olunan göstəricilər

- ☐ dövriyyədənənar aktivlərin dəyəri, qiymət, maya dəyəri
- ☒ qiymət, maya dəyəri
- ☐ istehsal fondlarının dəyəri, balans mənfəəti
- ☐ qiymət, satılan tam maya dəyəri, əsas fondların orta illik dəyəri
- ☐ cari aktivlərin dəyəri, maya dəyəri

537 Özxərciniödəmənin tərkibinə hansı xərclər daxildir?

- ☐ iqtisadi həvəsləndirmə fondlarının təşkili
- ☒ məhsul istehsalı və satışı xərcləri
- ☐ mənfəət vergii, sadələş
- ☐ ƏDV, tam maya dəyəri
- ☐ İstehsal xərcləri, aksizlər

538 Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər

- ☐ vergiqoyma
- ☒ vergi, faiz, mənfəət, dividend
- ☐ maliyyələşmə, kreditləşmə, sığortalama
- ☐ normativ-hüquqi baza
- ☐ tənzimləmə

539 Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial vergilər ödəyir?

- ☐ pensiya fonduna
- ☒ DSMF
- ☐ dövlət büdcəsinə
- ☐ ssuda fonduna
- ☐ əhalinin məşğulluq fonduna

540 Jari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- ☐ uzunmüddətli investisiyalar
- ☒ dövriyyə kapitalı
- ☐ dövriyyədənənar kapital
- ☐ qeyri-material aktivlər
- ☐ əsas kapital

541 Maliyyə menecmentinin nəzəriyyəsinə uyğun olaraq dövriyyə kapitalı neçə yerə ayrılır?

- ☐ uzunmüddətli kapital və cari kapital
- ☒ sabit və dəyişən kapital
- ☐ cari kapital
- ☐ uzunmüddətli kapital
- ☐ cariv ə dəyişən kapital

542 istehsal və satış prosesində dövriyyə kapitalı xərclənir və ya dövriyyəyə istehlak olunur

- ☐ istehsal prosesində xərclənən dövrüyyə kapitalı müəssisəyə geri qaytarılır
- ☒ istehsal prosesində istehlak olunur
- ☐ istehsal prosesini maliyyələşdirir
- ☐ istehsal prosesində xərclənir
- ☐ istehsal prosesində istehlak olunur və xərclənir

543 Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövrüyyə kapitalını başqa müəssisələrə sata bilərmi?

- ☐ sata və ya bağışlaya bilməz
- ☒ sata, bağışlaya və verə bilər
- ☐ sata bilər, sata bilməz
- ☐ sata bilməz
- ☐ bağışlaya bilməz

544 Müəssisənin cari dövrüyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- ☐ möhkəm passivlər
- ☒ qısamüddətli kreditlər
- ☐ qısa və uzunmüddətli kreditlər
- ☐ uzunmüddətli kreditlər
- ☐ kreditor borcları

545 Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövrüyyə kapitalı hansı fondlara ayrılır?

- ☐ əsas və dövrüyyə fondlarına
- ☒ istehsal və tədavül dövrüyyə fondlarına
- ☐ dövrüyyədənənar aktivlərə
- ☐ qeyri-material aktivlərə
- ☐ tədavül formalarına və dövrüyyədənənar aktivlərə

546 Müəssisədə material ehtiyatları istehsalın hansı sferasında yerləşir?

- ☐ alıcılara malların yola salınmasında
- ☒ istehsalda
- ☐ ambarda
- ☐ satış ambarında
- ☐ tədavül sferasında

547 Material aktivlər necə adlanır?

- ☐ maliyyə qoyuluşları
- ☒ əsas və dövrüyyə aktivləri
- ☐ qeyri-material aktivlər
- ☐ cariv ə qeyri-material aktivlər
- ☐ maliyyə aktivləri

548 Müəssisədə dövrüyyə kapitalının idarə olunması nəyi nəzərdə tutur?

- ☐ debitor borclarını
- ☒ xüsusi dövrüyyə vəsaitinə tələbatın hesablanması
- ☐ dövrüyyə vəsaitinin istehlakını

- ☐ normallaşdırılmayan vəsaitin müəyyən edilməsini
- ☐ kreditor borclarını

549 Müəssisələrdə dövriyyə vəsaitinin normalaşması hansı sənədə əsaslanır?

- ☐ uçot məlumatları
- ☒ istehsal xərcləri smetası, biznesplan
- ☐ maliyyə planı
- ☐ şaxmat balansı
- ☐ hesabat balansı

550 Müəssisədə xüsusi dövriyyə vəsaiti hansı mənbələrdən tamamlanır?

- ☐ amortizasiya ayrımları
- ☒ mənfəət
- ☐ qısamüddət kredit
- ☐ məhkəmə passivlər
- ☐ nizamnamə kapitalı

551 İqtisadiyyatın hansı sahələrində dövriyyə vəsaitlərinin təşkili mənbələrində borc alınan vəsaitlər böyük xüsusi çəkini təşkil edir?

- ☐ rabitə
- ☒ kənd təsərrüfatı
- ☐ sənaye
- ☐ nəqliyyat
- ☐ tikinti

552 Aşağıdakılardan dövlət quruluşuna aid olanları seç. 1/ Unitar 2/Konfederativ 3/Demokratik 4/Planlı iqtisadiyyat 5/Federativ 6/Bazar iqtisadiyyatı

- ☐ 2,3,4
- ☒ 1,2,5
- ☐ 1,3,6
- ☐ 2,4,5
- ☐ 3,4,6

553 Unitar dövlətlərin xüsusiyyəti aşağıdakılardan hansıdır?

- ☐ məqsədlərə tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir nail olmaq üçün yaradılmış dövlətdir
- ☒ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- ☐ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- ☐ büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir
- ☐ siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

554 Federativ dövlətin mahiyyətini izah edin

- ☐ məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- ☒ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- ☐ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir

- ☐ siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- ☐ büdcə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı büdcələrə daxil olmayan dövlətdir

555 Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədə ibarətdir?

- ☒ 2
- ☐ 4
- ☐ 1
- ☐ 3
- ☐ 5

556 Unitar və federativ dövlətlərin büdcə sistemində aradakı fərq nədən ibarətdir?

- ☐ Unitar dövlətlərdə büdcələrin üzvlük haqları hesabına formalaşması
- ☒ Federativ dövlətlərdə federasiya üzvlərinin büdcələrinin olması
- ☐ Federativ dövlətlərin mərkəzi büdcəsinin olmaması
- ☐ Unitar dövlətlərdə əyalətlərin büdcələrinin ayrı olması
- ☐ Unitar dövlətlərdə yerli büdcələrin olması

557 Büdcə quruluşu nədir?

- ☐ Büdcə planının hazırlanması, büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- ☒ Büdcə sisteminin həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili, büdcə vəsaitlərinin formalaşması və istifadəsi
- ☐ Ölkənin vahid büdcə sistemində birləşdirilməsi
- ☐ Dövlət büdcəsinin və büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinin tərkibi
- ☐ Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq büdcə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi

558 Aşağıdakılardan biri büdcə quruluşuna daxil deyil

- ☐ Neft fondu
- ☒ İcmal büdcə
- ☐ Büdcə sistemi
- ☐ Büdcə təsnifatı
- ☐ Büdcələrin təşkili prinsipləri

559 Aşağıdakılardan hansı büdcə sisteminin təşkili prinsiplərinə aid deyil?

- ☐ Aşkarlıq və həqiqilik prinsipi
- ☒ Büdcə vəsaitlərindən istifadənin məqsəddən kənarlaşdırılması
- ☐ Büdcə sisteminin vahidliyi
- ☐ Müxtəlif səviyyəli büdcələrin müstəqilliyi
- ☐ Büdcələrin xərclərinin ödənilməsinin ümumiliyi

560 Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- ☐ cərimələrdən daxil olan vəsaitlər
- ☒ hüquqi şəxslərin mənfəət vergisi
- ☐ əvəzsiz köçürmələr
- ☐ dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
- ☐ maliyyə yardımı

561 Xüsusi gəlirlərin təsnifatına aiddir?

- ☐ Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
- ☒ Vergi, qeyri-vergi
- ☐ Rəsmi, qeyri-rəsmi
- ☐ Real, qeyri-real
- ☐ Dövlət, qeyri-dövlət

562 Yerli büdcələrin (bələdiyyə büdcələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

- ☐ Subvensiyalar, müsadirələr
- ☒ Dotasiyalar, subvensiyalar
- ☐ Transfert ödənişlər, cərimələr
- ☐ Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər
- ☐ Subsidiyalar, pullu xidmətlərdən gəlirlər

563 Aşağıdakılardan hansı qrantlara aid deyil?

- ☐ Regional büdcədən bələdiyyə büdcəsinə köçürülən ödənişlər
- ☒ Mərkəzi hökumətin büdcəsindən beynəlxalq təşkilatlara köçürülən ödənişlər
- ☐ Mərkəzi hökumətin büdcəsindən bələdiyyə büdcəsinə köçürülən ödənişlər
- ☐ Mərkəzi hökumətin büdcəsindən regional büdcəyə verilən ödənişlər
- ☐ Beynəlxalq təşkilatlar tərəfindən mərkəzi hökumətin büdcəsinə köçürülən ödənişlər

564 Büdcə anlayışını necə ifadə etmək olar?

- ☐ Maliyyə mexanizmidir
- ☒ Əsas maliyyə sənədidir
- ☐ Maliyyə vəsaitidir
- ☐ Maliyyə çatışmazlığıdır
- ☐ Əsas maliyyə siyasətidir

565 Büdcənin mahiyyətinin açıqlanmasına aşağıdakılardan biri aid deyil

- ☐ Hüquqi
- ☒ Nəzəri
- ☐ İqtisadi
- ☐ Sosial – iqtisadi
- ☐ Maddi

566 Maddi məzmununa görə büdcə

- ☐ Universal maliyyə planı aktıdır
- ☒ Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☐ İqtisadi münasibətləri ifadə edir
- ☐ Maliyyə sisteminin tərkib hissəsidir
- ☐ Əlaqələndirici rola malikdir

567 Büdcə sistemi dedikdə nə başa düşülür ?

- ☐ mərkəzləşdirilmiş fondlar

- ☒ büdcələrin məcmusu
- ☐ büdcə münasibətləri
- ☐ büdcə təşkilatları
- ☐ maliyyə sistemi

568 Büdcə sistemi hansı prinsipə əsaslanır:

- ☐ büdcə vəsaitinin formalaşması
- ☐ büdcənin kəsirsiz olması
- ☐ büdcələrin bərabərliyi
- ☐ büdcə xərclərinin azaldılması
- ☒ büdcənin tarazlaşdırılması

569 Büdcə - vergi siyasətinə aiddir:

- ☐ iqtisadi siyasət
- ☒ fiskal siyasət
- ☐ pul-kredit siyasəti
- ☐ maliyyə siyasəti
- ☐ gömrük siyasəti

570 Dövlət büdcəsinin gəlirləri nədən ibarətdir?

- ☐ mənfəət vergisi, birdəfəlik rüsumlar
- ☒ dövlət vergiləri, qrantlar
- ☐ qrantlar, satışdan gəlirlər
- ☐ birdəfəlik rüsumlar, qrantlar
- ☐ bələdiyyə vergisindən gəlirlər, rüsumlar

571 Azərbaycan Respublikasında büdcə sistemi neçə səviyyədə ibarətdir və hansılardır?

- ☐ 2; bələdiyyələrin büdcəsi və yerli büdcə
- ☒ 3; dövlət büdcəsi, Naxçıvan MR. büdcəsi, bələdiyyələrin büdcəsi
- ☐ 3; müəssisələrin büdcələri, yerli büdcə, dövlət büdcəsi
- ☐ 2; dövlət büdcəsi və yerli büdcə
- ☐ 1; bələdiyyələrin büdcələri

572 Azərbaycan Respublikasında büdcə ili əhatə edir?

- ☐ 1 sentyabr – 31 avqust
- ☒ 1 yanvar - 31 dekabr
- ☐ 31 dekabr 1 yanvar
- ☐ 1 oktyabr – 30 sentyabr
- ☐ 1 aprel – 31 mart

573 Büdcə sisteminin təşkili prinsipi hansılardır?

- ☐ ədalətlik
- ☒ vahidlik
- ☐ mərkəzilik
- ☐ universalıq

- ☐ mərkəzilik, universallıq

574 Bütçə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur?

- ☐ Sosial ödənişlər
☒ Vergilərdən daxilomalar
☐ Əsaslı ödənişlər
☐ Qeyri – vergi gəlirləri
☐ Transfətlər

575 Bütçələrarası münasibətlər hansı şəkildə tənzimlənilir?

- ☐ İcra hakimiyyəti orqanları vasitəsilə
☒ Bütçə sistemi haqqında qanunla
☐ Vergilərlə
☐ Konsitutsiya ilə
☐ Gəlir və xərclərlə

576 Aşağıdakılardan hansı tənzimləyici gəlirlərin xüsusiyyətinə aid deyil?

- ☐ Dövlət bütçəsindən digər bütçələrə maliyyə yardımı
☒ Bütçə təşkilatlarının göstərdikləri pullu xidmətlərdən ayırmalar
☐ Növbəti maliyyə ili üçün və ya uzun müddətə verilməsi
☐ Bölgələrin sosial-iqtisadi inkişafının təmin edilməsi
☐ Yerli bütçələrin tarazlığını təmin etmək

577 Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- ☐ maya dəyərinin aşağı salınması üçün
☒ tələb əsasında
☐ mənfəətin artması üçün
☐ gəlirin artması üçün
☐ xərclərə qənaət üçün

578 Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- ☐ maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
☒ satışın həcmi, qiymət
☐ qiymət
☐ məlın miqdarı
☐ əmtəəlik məhsulun həcmi, qiymət

579 Müəssisədə əmtəəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- ☐ biznes plan, istehsal planı
☒ istehsal planı, dövlət sifariş, alıcılarla bağlanmış müqavilə
☐ maliyyə planı
☐ biznes planı
☐ istehsal planı

580 Alıcılarda məhsul mühafizədə olan mallar nə zaman yaranır?

- ☐ müəssisənin maliyyə vəziyyəti pis olduqda
- ☒ malın dəyərinin ödənilməsindən əsaslandırılmış imtina edildikdə
- ☐ malın dəyəri ödənildikdə
- ☐ malın dəyərinin ödənilməsi gecikdirildikdə
- ☐ malın dəyəri hissə-hissə ödənildikdə

581 Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablama formasından istifadə edilir?

- ☐ inkasso
- ☐ çek
- ☐ ödəmə tapşırığı
- ☒ akkreditiv
- ☐ veksəl

582 Nağdsız hesablamaların hansı forması kommersiya kreditin formasında çıxış edir?

- ☐ akkreditiv
- ☒ veksəl
- ☐ ödəmə tələbnaməsi
- ☐ ödəmə tapşırığı
- ☐ çeklər

583 Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- ☐ inkasso tapşırığı
- ☒ akkreditiv
- ☐ hesablama çeki
- ☐ ödəmə tələbnaməsi
- ☐ inkasso

584 Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyaları göstər.

- ☐ məhsul istehsalı və satışı xərclərinin təhlili
- ☒ xərclər üzərində dövlət maliyyə nəzarətinin aparılması
- ☐ xərclərin planlaşdırılması
- ☐ xərclərin normallaşdırılması
- ☐ istehsal xərclərin uçotu

585 Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- ☐ ümumi-zavod xərcləri
- ☒ məhsul satışından əldə edilən gəlir
- ☐ istehsal xərcləri
- ☐ dolayı xərclər
- ☐ maya dəyəri

586 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- ☐ geniş təkrar istehsalla əlaqədar xərclər
- ☒ fəaliyyətin adi növü ilə əlaqədar xərclər

- ☐ məcburi xərclər
- ☐ sosial xərclər
- ☐ fəvqaladə xərclər

587 Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir?

- ☐ yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
- ☒ məhsul satışında gəlir
- ☐ uzunmüddətli kreditlər
- ☐ baş idarənin vəsaiti
- ☐ mənfəət

588 Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?

- ☐ ümumzavod xərcləri
- ☒ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
- ☐ istehsaldankənar xərclər
- ☐ əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
- ☐ fəvqəladə xərclər

589 Müəssisədə birbaşa xərclər hansı xərclərə aid edilir?

- ☐ ümumzavod xərcləri
- ☒ istehsal maya dəyəri
- ☐ çek xərcləri
- ☐ kommersiya xərcləri
- ☐ idarəetmə xərcləri

590 Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər.

- ☐ kreditər üçün faizlər
- ☒ istehsal işçilərinin əməkhaqqı
- ☐ sosial vergilər
- ☐ mənfəət vergisi
- ☐ faizlər, cərimələr

591 Müəssisə maliyyə sanksiyalarına görə ödənişləri hansı mənbədən ödəyir?

- ☐ investisiya fəaliyyətindən gəlir
- ☒ bölüşdürülməyən mənfəət
- ☐ satışdan əldə edilən gəlir
- ☐ balans mənfəəti
- ☐ sair satışdan gəlir

592 Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?

- ☐ kommersiya xərcləri, idarəetmə xərcləri
- ☒ mənfəət, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
- ☐ mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- ☐ mənfəət, maya dəyəri, ƏDV

☐ mənfəət, maya dəyəri, kommersiya xərcləri

593 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ kredit fondlarının
☒ Milli gəlirlərin
☐ istehsal fondlarının
☐ əhalinin gəlirlərinin;
☐ istehsal və qeyri istehsal fondlarının

594 Maliyyənin funksiyalarını göstərin: 1. tənzimləmə; 2. nəzarət; 3. sabitləşdiriji; 4. bölgü; 5. stimullaşdırıcı və sabitləşdiriji;

- ☐ (1; 5;)
☐ (4; 5;)
☒ (2; 4;)
☐ (1; 3;)
☐ (3; 5;)

595 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;;

- ☐ (4; 5;)
☒ (3; 5;)
☐ (1; 3;)
☐ (2; 4;)
☐ (1; 5;)

596 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssisələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssisələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədən kənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- ☐ (2, 4, 5)
☒ (1, 3, 5)
☐ (1, 2, 5)
☐ (2, 3, 5)
☐ (3, 4, 5)

597 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- ☐ pul vəsaitlərinin hərəkətidir
☒ dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
☐ dəyərin qarşılıqlı hərəkətidir
☐ dəyərin pulla ifadəsiniün hərəkətidir
☐ sadəcə dəyərin hərəkətidir

598 Düzgün ifadəni seçib göstərin

- ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir

- ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir
- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir
- ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir

599 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. yenidənbölgünü;

- ☐ 4; 5
- ☒ 2; 4
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

600 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? 1. istehsal fondlarının; 2. əhalinin real gəlirlərinin; 3. milli gəlirin; 4. ÜDM 5. suda fondunun;

- ☐ 4; 5
- ☒ 3; 4
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

601 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- ☐ müəssisələrin
- ☒ pulun
- ☐ dövlət büdcəsinin
- ☐ qiymətli kağızların
- ☐ maliyyə münasibətlərinin;

602 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- ☐ Rəqabətin mövcudluğu.
- ☒ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- ☐ Kapitalizm cəmiyyətinin yaranması;
- ☐ Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- ☐ Monopoliyaların mövcudluğu

603 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- ☐ heç birinin
- ☒ Pul fondlarının
- ☐ Pul vəsaitlərinin;
- ☐ Milli gəlirin;
- ☐ Qiymətli kağızların;

604 Maliyyənin meydana gəlməsinin səbəblərini seçib göstərin. 1. əmtəə-pul münasibətlərinin meydana gəlməsi; 2. dövlətin yaranması; 3. vergilərin tutulması 4. kredit münasibətlərinin yaranması; 5. rəqabətin mövcudluğu.

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

605 Maliyyə sisteminin həlqələri hansılardır?

- ☐ dövlət maliyyəsi; büdjədənənar fondlar.
- ☒ müəssisələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- ☐ Milli məjlis, maliyyə nazirliyi, milli bank
- ☐ maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- ☐ prezident aparatı; Milli məjlis; hesablama palatası

606 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- ☐ sığorta, dövlət müəssisələrinin maliyyəsi
- ☒ dövlət krediti, büdjədənənar dövlət pul fondu
- ☐ müəssisələrin maliyyəsi, büdjədənənar dövlət pul fondu
- ☐ sosial sığorta fondu, müəssisələrin maliyyəsi
- ☐ qeyri istehsal sahələrinin maliyyəsi

607 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- ☐ Fiskal siyasəti
- ☒ Pul Siyasəti
- ☐ büdcə siyasəti
- ☐ Vergi siyasəti
- ☐ İnvestisiya siyasəti

608 Maliyyə siyasəti bölünür:

- ☐ vergi siyasəti; pul siyasəti
- ☒ maliyyə strategiyası; maliyyə taktikası
- ☐ büdcə siyasəti; maliyyə strategiyası
- ☐ müəssisələrin maliyyə strategiyası; büdcə siyasəti
- ☐ maliyyə taktikası; maliyyə üsulu

609 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İdxalat azalar
- ☒ Dövlət borcu artar
- ☐ İnflyasiya azalar
- ☐ Faiz dərəcələri artar
- ☐ İxracat azalar

610 Maliyyə siyasətinə aid edilir:

- ☐ qiymət siyasəti
- ☒ büdcə vergi siyasəti
- ☐ kredit siyasəti, iqtisadi siyasət

- ☐ pul siyasəti, gömrək siyasəti
- ☐ maliyyə taktikası, maliyyə strategiyası

611 Maliyyənin planlaşdırma metodları hansılardır?

- ☐ iqtisadi tənzimləmə metodu
- ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- ☐ müqaisəli təhlil metodu

612 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- ☐ Pul-kredit siyasətinə nəzarət.
- ☒ Bütjə planının hazırlanması; bütjə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
- ☐ bütjə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək
- ☐ vergilərin düzgün ödənilməsinin təmin etmək; fond bircasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Bütjə planının hazırlanması
- ☐ vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.

613 Bütjə hüququ hansı normalarla tənzimlənir?

- ☐ variantların heç biri düz deyil
- ☒ Maddi və prosesual normalarla
- ☐ Konstitusiya ilə
- ☐ Beynəlxalq hüquq normaları ilə
- ☐ Maddi normalarla

614 Naxçıvan MR-ın bütjəsi hansı qurumda qəbul edilir?

- ☐ Maliyyə Nazirliyi
- ☒ Naxçıvan Ali Məclisi
- ☐ Respublika Milli Məclisi
- ☐ Naxçıvan MR Nazirlər Kabineti
- ☐ Respublika Nazirlər Kabineti

615 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 4
- ☐ 3; 5
- ☐ 1; 5

616 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ maliyyə orqanı
- ☒ müəssisə maliyyəsi
- ☐ müəssisələrin maliyyə xidməti
- ☐ sığorta orqanı;

☐ vergi orqan

617 Maliyyə nəzarətinin metodlarını göstərin

- ☐ preventivlilik
- ☒ yoxlama
- ☐ sənəd uçotu
- ☐ anketləşdirmə
- ☐ universallıq

618 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- ☐ maliyyə mexanizmdən;
- ☒ dəqiq maliyyə məlumatlarından
- ☐ nəzarət orqanlarının fəaliyyətindən
- ☐ qanunverijilikdən
- ☐ parlamentdən

619 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- ☐ qabaqcadan və sonrakı
- ☒ cari
- ☐ qabaqcadan
- ☐ sonrakı
- ☐ qabaqcadan və cari

620 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- ☐ Mərkəzi Palata
- ☒ Hesablama Palatası
- ☐ Auditor Palatası
- ☐ Mühəsibat Palatası
- ☐ Dövlət Palatası.

621 Maliyyə nəzarətinin metodları hansılardır?

- ☐ Təhlil, ilkin nəzarət, təftiş.
- ☒ Təftiş, təhlil, tematik yoxlama;
- ☐ İlkin nəzarət, cari nəzarət, təftiş;
- ☐ Təftiş, təhlil, sənədli nəzarət
- ☐ Tematik yoxlama, sənədli nəzarət, təhlil

622 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- ☐ AR Vergilər Nazirliyi
- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası.
- ☐ Milli Məclisin Hesablama Palatası.
- ☐ AR Maliyyə Nazirliyi.
- ☐ Baş Dövlət Xəzinədarlığı.

623 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
- ☒ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
- ☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- ☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- ☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

624 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- ☐ 3; 5
- ☐ 1; 5
- ☐ 4; 5
- ☒ 2; 4
- ☐ 1; 3

625 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- ☐ Milli Məclis.
- ☒ Mazliyyə Nazirliyi.
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Hesablama Palatası.

626 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ mənfəətin bölgüsündən;
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ xalis mənfəətin bölgüsündən
- ☐ yığım fondunun bölgüsündən;
- ☐ istehlak fondunun bölgüsündən

627 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- ☐ maddi aktivlərdən
- ☒ məhsulun mayə dəyərindən
- ☐ əsas vəsaitlərin dəyərindən
- ☐ dövrüyyə aktivlərinin dəyərindən
- ☐ rəqabətdən

628 Müəssisələrin maliyyələşmə metodlarını göstərin? 1. sığorta maliyyəsi; 2. dövlət maliyyələşdirməsi; 3. özünü maliyyələşdirmə 4. investisiya 5. dövlət krediti,

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 1; 4
- ☐ 2; 4
- ☐ 3; 5

629 Birbaşa investisiyaların maliyyələşmə mənbəi:

- ☐ Qısa müddətli kredit

- ☒ Xalis mənfəət
- ☐ Möhkəm passivlər
- ☐ İstehlak fondu
- ☐ Sair satışdan mənfəət

630 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- ☐ büdcə maliyyələşdirməsi
- ☒ özünümaliyyələşdirmə
- ☐ kreditləşdirmə
- ☐ dövlət maliyyələşdirməsi
- ☐ sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

631 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- ☐ İctimai təşkilatların maliyyəsi
- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
- ☐ Dövlət maliyyəsi
- ☐ Sığortanın maliyyəsi
- ☐ Büdcə sistemi

632 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Öz xərcini ödəmə
- ☒ Özünümaliyyələşmə
- ☐ kreditləşmə
- ☐ Büdcə təminatı
- ☐ Sığortalama

633 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- ☐ Nizamnamə fondu
- ☒ Xalis mənfəət və amortizasiya
- ☐ Balans mənfəəti
- ☐ Sair satışdan mənfəət
- ☐ Maya dəyəri

634 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- ☐ vergiləri
- ☒ material və əmək haqqı xərclərini
- ☐ dividendinin ödənilməsini
- ☐ istehlak fondunun təşkilini
- ☐ satışdankənar xərcləri

635 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- ☐ istehsal fonduna görə
- ☒ əmək haqqı fonduna görə
- ☐ satışdan gəlirə görə
- ☐ tam maya dəyərində görə

☐ istehsal maya dəyərinə görə

636 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər çünki bu:

- ☐ maliyyə-kredit və vasitəçi idarədir;
- ☒ əlavə pul vəsaitləri qazanmağa imkan verir
- ☐ əsas məqsədə çatmağa xidmət edir
- ☐ xüsusi istehsal şəraiti tələb etmir
- ☐ təşkilatın nüfuzunu artırır

637 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin: 1. üzvləmə və üzvlük haqları; 2. büdcədən kənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dividendlər, gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- ☐ 2; 4; 5
- ☐ 1; 3; 5
- ☒ 1; 3; 4
- ☐ 1; 2; 3
- ☐ 3; 4; 5

638 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- ☐ kənd təsərrüfatı müəssisələrində
- ☒ səhiyyə idarələrində;
- ☐ idarəetmə müəssisələrində;
- ☐ hüquq mühavizə idarələrində
- ☐ müdafiə idarələrində;

639 Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata keçirilir?

- ☐ sahədaxili və təsərrüfatdaxili
- ☒ ərazi və sahələrarası
- ☐ idarədaxili və sahələrarası
- ☐ sahələrarası
- ☐ təsərrüfatdaxili

640 Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz?

- ☐ dövlət xərcləri $\geq$ dövlət büdcəsinin xərcləri
- ☒ dövlət xərcləri $>$ dövlət büdcəsinin xərcləri
- ☐ dövlət xərcləri = dövlət büdcəsinin xərcləri;
- ☐ dövlət xərcləri $<$ dövlət büdcəsinin xərcləri
- ☐ dövlət xərcləri $\leq$ dövlət büdcəsinin xərcləri

641 Dövlət xəzinədarlığının pridiyeti.

- ☐ Bankların depotiv fəaliyyəti
- ☒ Büdcə vəsaitlərindən səmərəli istifadə etməni təmin etmək
- ☐ Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
- ☐ Bankların passiv əməliyyatları
- ☐ Bankların aktiv əməliyyatları

642 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- ☐ Cavabların heç biri düzgün deyil
- ☒ Müəssisənin əmək haqqı fonduna nisbətən
- ☐ Müəssisənin ümumi gəlirlərinə nisbətən;
- ☐ Müəssisənin xalis gəlirinə nisbətən
- ☐ Müəssisənin amortizasiya fonduna nisbətən

643 Dövlət büdcədənəknar fondları bu:

- ☐ büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
- ☒ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;
- ☐ bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir
- ☐ müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
- ☐ istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır

644 Dövlət büdcədənəknar fondların formalaşması mənbələri ola bilməz:

- ☐ borc vəsaitləri
- ☒ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiya gəlir
- ☐ xüsusi vergilər
- ☐ sığorta haqqı;
- ☐ büdcə vəsaitləri

645 Hal-hazırda Azərbaycanda hansı istiqamətdə dövlət büdcədənəknar fondları fəaliyyət göstərir: 1. sosial istiqamətdə; 2. sahə istiqamətində; 3. ekoloji istiqamətdə; 4. innovasiya istiqamətdə; 5. elmi istiqamətdə;

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 1; 3
- ☐ 2; 4
- ☐ 1; 4

646 AR-da büdcə kəsirinin maliyyələşdirilməsi üçün dövlət kreditinin hansı formasından istifadə edilməsi qadağan edilmişdir?

- ☐ Zəmanət verilmiş borclar
- ☒ Ümumdövlət ssuda fondundan borc alınması
- ☐ Dövlət istiqrazları
- ☐ Əhalinin əmanətlərinin bir hissəsinin dövlət borcuna çevrilməsi
- ☐ Xəzinə borc öhdəlikləri

647 Dövlət kreditinin spesifik funksiyalarını seçib göstərin? 1. bölgü; 2. fiskal; 3. tənzimləmə; 4. nəzarət; 5. stimullaşdırıcı

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 4
- ☐ 3; 5
- ☐ 1; 5

648 Sığorta fəaliyyəti üçün xarakterik olan pul münasibətləri:

- ☐ kredit
- ☒ yenidənbəlgü
- ☐ istehsal
- ☐ bölgü
- ☐ əmtəə

649 Aşağıda sadalanan hansı sığorta növləri icbari sığortaya aiddir: 1. həyat sığortası; 2. tikililərin sığortası; 3. hava nəqliyyatı sərnişinlərinin sığortası; 4. hərbiçilərin sığortası; 5. əmlak sığortası;

- ☐ 2, 4
- ☒ 3, 4
- ☐ 1, 2
- ☐ 1, 4
- ☐ 1, 5

650 Aşağıdakılardan sığorta fondlarını ayırın: 1/Nazirlər Kabinetinin mərkəzləşdirilmiş ehtiyat fondu 2/ Yol fondu 3/Kənd təsərrüfatı müəssisələrinin yanacaq və toxum fondu 4/Dövlət büdcə fondu 5/Sığorta kompaniyasının pul vəsaitləri

- ☐ 3; 4; 5
- ☒ 1; 3; 5
- ☐ 2; 4; 5
- ☐ 1;3;4
- ☐ 1; 4; 5

651 Aşağıdakı kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin sığortasına aid deyil.

- ☐ Heç biri aid deyil
- ☒ Təbii torpaqlar
- ☐ Üzüm bağları
- ☐ Alma ağacları
- ☐ Pambıq tarlası

652 Kənd təsərrüfatı sığortasına aid deyil.

- ☐ Hamısı aiddir
- ☒ Fermer evinin sığortalanması
- ☐ İribuynuzlu mal-qaranın sığortası
- ☐ Fermer təsərrüfatında traktor sığortası
- ☐ Məhsulların sığortası

653 Sığorta şirkətinin büdcəyə ödədiyi vergilər (güzgün variantı göstər)

- ☐ Aksizlər, ƏDV, torpaq vergisi
- ☒ ƏDV, gəlir vergisi, torpaq vergisi
- ☐ Mənfəət vergisi, ƏDV, aksiz
- ☐ Mənfəət, gəlir vergisi, sosial ayırmalar
- ☐ ƏDV, aksiz, royalti

654 Əmlak sığortasında düzgün şərti göstərin.

- ☐ Sığorta məbləği = sığorta ödənişi
- ☒ Sığorta məbləği = sığorta məbləği
- ☐ Sığorta məbləği < sığorta mükaafatı
- ☐ Sığorta məbləği = sığorta mükaafatı
- ☐ Sığorta məbləği > sığorta qiyməti

655 Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığortacının sığortaçıya verməli olduğu pul məbləği:

- ☐ Sığorta tələbi
- ☒ Sığorta haqqı
- ☐ Sığorta ödənişi
- ☐ Sığorta obyektı
- ☐ Sığorta məbləği

656 Sığortanın formalarını seçib göstərin. 1. icbari; 2. kollektiv; 3. könüllü; 4. kommersiya; 5. qeyri kommersiya;

- ☐ 4; 5
- ☒ 1; 3
- ☐ 3; 4
- ☐ 3; 5
- ☐ 1; 5

657 Şəxsi sığortanın icbari novlərini təyin edin: 1. uşaqların sığortası; 2. bədbəxt hadisələrdən sığorta; 3. səniçinlərin sığortası; 4. vəkillərin sığortası; 5. ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta;

- ☐ 2; 5
- ☒ 3; 4
- ☐ 1; 3
- ☐ 2; 4
- ☐ 1; 5

658 Sığortaya aid olmayan funksiyaları göstərin: 1. xəbərdaredici; 2. fiskal; 3. tənzimləyici; 4. yığım; 5. yenidən bölgi

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 4
- ☐ 3; 5
- ☐ 1; 5

659 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir.. 1. kvota, 2. eksedent 3. eksedent-zərər. 4. eksedent, zərərlik, 5. sesiya - kvota

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 4
- ☐ 1; 2
- ☐ 1; 5

660 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır. 1. nizamnamə kapitalı; 2. sığorta ehtiyatları; 3. sığorta ödənişi; 4. topladığı sığorta tədiyyələri; 5. sığorta tarifləri;

- ☐ 4; 5
☒ 1; 2
☐ 2; 3
☐ 3; 4
☐ 3; 5

661 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir?

- ☐ sosial
☒ investisiya
☐ stimullaşdırıcı
☐ tənzimləyici
☐ xəbərdaredici

662 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- ☒ Subaqrasiya
☐ Ədalətlik
☐ Ekvivalentlik
☐ Rentabellik
☐ Aşkarlıq

663 Netto-stavka hansı məqsədlərə istifadə olunur?

- ☐ mükafata
☒ Sığorta ehtiyatlarına
☐ Sığorta tarifinə
☐ Xəbərdəici tədbirlərə
☐ Əmək haqqının ödənilməsinə

664 Proporsional təkrarsığortaya hansı müqavilə növləri aid edilir?

- ☐ Səsiya
☒ Ekssedent
☐ İlkin zərər
☐ Ekssedent-zərər
☐ Ekssedent zərərlik

665 Sığortaçının xüsusi kapitalına aiddir: 1. nazamnamə kapitalı; 2. kredit borclar; 3. debitor borclar; 4. sığorta ehtiyatları istehlak fondu; 5. ehtiyat kapitalı;

- ☐ 4; 5
☒ 1; 5
☐ 1; 3
☐ 3; 4
☐ 3; 5

666 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür. 1. preventiv tədbirlərə ayırma; 2. sığorta ehtiyatların 3.

sığorta ödənişi, 4. vergi, 5. icarə haqqı

- ☐ 4; 5
- ☒ 1; 3
- ☐ 3; 4
- ☐ 3; 5
- ☐ 1; 5

667 Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyildir?

- ☐ kredit birlikləri
- ☒ ticarət müəssisəsi
- ☐ kommersiya bankları
- ☐ lizinq şirkəti
- ☐ investisiya bankları

668 İlk qiymətli kağızlar bazarı bu:

- ☐ qiymətli kağızların alınması məqsədi ilə investorların axtarışdır
- ☒ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- ☐ məhdud nominallı qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- ☐ qiymətli kağızların mübadilə sferasıdır

669 Fyuçers dedikdə nə başa düşülür?

- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr ərzində alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli müqavilə
- ☒ gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilə;
- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ☐ güzəştli kredit növü
- ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

670 Spot bazarı dedikdə nə başa düşülür?

- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- ☒ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- ☐ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☐ bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir
- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

671 Forvard bazarı dedikdə nə başa düşülür?

- ☐ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarı kimi
- ☒ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☐ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi
- ☐ bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;
- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş

672 Svop bazarı dedikdə nə başa düşülür?

- ☐ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş
- ☒ qiymətli kağızlar üzrə sövdələşmə əldə etmiş iştirakçılar arasında sazişlərin birbaşa mübadilə edildiyi bazar
- ☐ sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi;
- ☐ bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ☐ bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;

673 Öz sahibinə müəssisənin mənfəətinin bir hissəsini əldə etmək, onun əmlakının bir hissəsinə sahib olmaq, habelə müəssisənin idarə edilməsində iştirak etmək hüququnu verən qiymətli kağız növü:

- ☐ Qısa müddətli istiqrazlar
- ☒ Səhm
- ☐ Veksel
- ☐ İstiqraz
- ☐ Dövlət xəzinədarlıq banknotları (öhdəlikləri)

674 REPO əməliyyatlarının mahiyyəti nədən ibarətdir ?

- ☐ Xarici valyutanın sonradan satılması
- ☒ Qiymətli kağızların sonradan alınması şərti ilə satılması
- ☐ Qiymətli kağızların satılması
- ☐ Qiymətli kağızların alınması
- ☐ Xarici valyutanın sonradan alınması şərti ilə satılması

675 Aşağıdakı qiymətli kağızları daha etibarlı və stabil yüksək gəlir vermək qabiliyyətinə görə ardıcılıqla duzun: 1.Uzunmüddətli dövlət istiqrazları; 2.Qısamüddətli dövlət istiqrazları; 3.İmtiyazlı səhmlər; 4.Adi səhmlər; 5.Korporativ istiqrazlar

- ☐ 1,3,4,2,5
- ☐ 1,3,4,5,2
- ☐ 3,5,1,4,2
- ☐ 1,2,3,5,4
- ☒ 3,5,1,2,4

676 İlk qiymətli kağızlar bazarı:

- ☐ Qiymətli kağızlar üzrə dövlət komitəsinin birinci idarəsi
- ☒ Qiymətli kağızların ilkin olaraq investorlar arasında yerləşdirilməsi
- ☐ Müəyyən olunmuş sayda nominalla məhdudlaşdırılan qiymətli kağızların emisiyası
- ☐ Qiymətli kağızların satılması üçün (əldə edilməsi)potensial alıcının axtarışı
- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası

677 Maliyyə bazarının effektiv idarə edilməsi buna əsaslanır:

- ☐ maliyyə bazarının gəlirli fəaliyyəti
- ☒ resurs satışa təqdim edildiyi andan minimum zamanda dövrüyyə buxılması və qiymətdə minimal aralıq vasitəçinin iştirakı
- ☐ resursların satışı ilə alışının eyni vaxta təsadüf etməsi və bir neçə iqtisadi subyektlərin üzrə cəmləşdirilməsi
- ☐ borc götürənlərə çevik maliyyə alətlərinin təqdim edilməsi

- ☐ qiymətli kağızlara ən yüksək qiymətin müəyyən edilməsi

678 Azəbyacanda maliyyə bazarının xarakterik xüsusiyyətləri :

- ☐ Yalnız uzun müddətli qiymətli kağızlara əsaslanması
- ☒ Məhdud vəsaitlərə malik olan kommersiya strukturlarının ilkin bazarda əsas rol oynaması
- ☐ Yalnız bank təşkilatlarının kapitalından istifadə edilməsi
- ☐ Bank və sığorta təşkilatlarının mənfəət sərbəst pul vəsaiti ilkin bazarda iştirak edir
- ☐ Qiymətli kağızlar təkrar bazarda dövriyyə buraxılır

679 QKDK-da Listinq fəaliyyətinin xüsusiyyətləri

- ☐ A və B variantları üzrə cavablar doğrudur
- ☒ QKDT- də reyestr xidmətindən keçən istiqrazlar və səhmlər kotirofkaı həyata keçirilir.
- ☐ Yalnız ən azı 3 illik fəaliyyəti tarixində iflasla üzləşməyən müəssələrin qiymətli kağızları bu siyahıya salınır
- ☐ Şirkətin kapitalının səviyyəsi minimum 5 mln.AZN olan və son 3 ilin hər bir ili üzrə xalis mənfəəti BMHS uyğun tərtib olunan müəssəsin istiqraz və səhmləri fond bircasının bu siyahısına daxil edilir.
- ☐ A,B və C variantları üzrə cavabların hər üçü doğrudur

680 Hansı qiymətli kağız tarixən qədimdir?

- ☐ bələdiyyə
- ☒ dövlət
- ☐ korporativ
- ☐ xüsusi
- ☐ törəmə

681 Səhmin hansı növü sabit gəlir gətirir?

- ☐ adsız
- ☒ imtiyazlı
- ☐ sadə
- ☐ istənilən növü
- ☐ adlı

682 Sadə səhm istiqrazdan nə ilə fərqlənir?

- ☐ təyinatına görə fərqlənir
- ☒ tədavül dövryyəsi müddətinə görə
- ☐ daxil olan gəlirin həcminə görə
- ☐ daxil olan gəlirin sabitliyinə görə
- ☐ mülkiyyət münasibətinə görə

683 Klassik qiymətli kağızların növü dedikdə nə başa düşürsünüz?

- ☐ kredit kartları, plastik kartlar, çeklər
- ☒ səhmlər, dövlət istiqrazları, korporativ istiqrazlar
- ☐ səhmlər , istiqrazlar, veksellər
- ☐ istiqrazlar, veksellər, sertifikatlar
- ☐ çeklər, borc öhdəlikləri, ödəniş kartları

684 İnkişaf etmiş ölkələrin fond bircələrində qiymətli kağızların hansı növü üstünlük təşkil edir?

- ☐ veksellər
- ☒ korporativ istiqrazlar
- ☐ dövlət istiqrazları
- ☐ səhmlər
- ☐ sertifikatlar

685 İllik dövriyyəsinə görə dünyanın ən nəhəng fond bircası hansıdır?

- ☐ İstanbul
- ☒ Nyu York
- ☐ London
- ☐ Tokio
- ☐ Bəhreyn

686 Səhmdar cəmiyyətin tədavüldə olan səhmlərinin məzənnə üzrə maya dəyəri nəyi göstərir?

- ☐ maliyyə vəziyyətini
- ☒ səhmdar cəmiyyətin bazar dəyəri
- ☐ səhmdar cəmiyyətin xüsusi kapitalını
- ☐ səhmdar cəmiyyətin nizamnamə kapitalını
- ☐ bazar qiymətlərini

687 İmtiyazlı səhm səsvermə hüququna malikdir mi?

- ☐ cəmiyyətin mülkiyyəti qiymətləndirildikdə
- ☒ malik deyil
- ☐ malikdir
- ☐ o halda malikdir ki, qanunda nəzərdə tutulub
- ☐ səhmdar cəmiyyət ləğv olunanda

688 Səhmdar cəmiyyətin səhminin nominalı hansı səhm üzrə müəyyən edilir?

- ☐ sadə və güzəştli
- ☐ adlı
- ☐ təqdim edənə
- ☒ sadə
- ☐ güzəştli

689 Aşağıdakılardan hansı büdcənin əsas funksiyalarına aid deyil?

- ☐ Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- ☐ İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- ☐ Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı
- ☐ Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- ☒ Ölkənin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi